

# **XRİSTİANLIQ MÜASİR DÜNYADA**



## Ön söz

### Müstəmləkəçiliyin (kolonializmin) “sarvanları”

Həzrət İsa *(صلی اللہ علیہ وسالہ وآلہ وسلم)* – “şəriət sahibi” bir peyğəmbər olaraq, insanların, xüsusilə də həddini aşmış yəhudilərin hidayəti ilə vəzi-fələndirildiyi gündən etibarən, Allahın saf dinini onlara təqdim etdi.

Həvarilər – İsanın *(صلی اللہ علیہ وسالہ وآلہ وسلم)* xalis və fədakar dostları pərvanə kimi onun ətrafına toplanmış, şəhərdən-şəhərə səfər edərək, insanları yeganə Allaha itaətə, zülm və fəsaddan çəkinməyə çağırırdılar.

İncili – yaxşılıqlar və məhəbbətə dəvət edən ilahi vəhy və kəlamlar toplusunu – onların ixtiyarında qoydu. Sonda isə o dövrün yəhudiləri o həzrətin *(صلی اللہ علیہ وسالہ وآلہ وسلم)* başına olmazın oyunlarını gətirdilər.

Müsəlmanların, hətta xristianların etiqadına görə İsa Məsih *(صلی اللہ علیہ وسالہ وآلہ وسلم)* ərşə yüksəlmiş, onun dini isə tədricən dəyişikliklərə uğramışdır. Onun xalis tövhid dini üç üqnuma, “üçlü tanrı”ya döndü. Keşişlər ömrünün sonunadək bütün fəsad və günahları ilə yanaşı subay həyat sürməyə məcbur oldu, nalayıq bidətlər nəticəsində tərki-dünya kişi və qadınlar monastırlara çəkilərək, bəşər cəmiyyətindən ayrı düşdülər və Allahın heç vaxt buyurmadığı ibadətlərlə məşğul oldular. Təhriflər nəticəsində xristianlığın orijinal, şəffaf və məntiqli siması məntiqdən kənar, insaf və mərhəmətdən uzaq bir obraz aldı.

Papalar öz ruhani və xalqa xidmət vəzifələrini unudub, böyük qüdrət sahibi olan krallara çevrildilər. Onların şahlıq sarayları insanlara tarixin əfsanəvi krallarını xatırladırdı.

Bu vəziyyət beləcə davam etdi. Son əsrlərdə isə xristianlıq kolonializmin xidmətinə keçdi. Qərb müstəmləkəçilərinin hər hansı bir yerə gözü düşürdüsə, həmin diyara özlərindən önce xristian keşiş və missionerləri yollayır, bu dinin təhrifə uğramış

təlimatları ilə xalqı aldadır, bununla da, onları müstəmləkəçilər arasında tabeçiliyə hazırlayırdılar.

Aşağıda qeyd olunan məqamlara diqqət edin:

1. Afrika ölkələri müstəmləkəçilərin (kolonialistlərin) nüfuz mərkəzi və xristianlığın ən çox təbliğat apardığı ərazilərdir.

2. Kilsə liderləri mütəmadi olaraq, müstəmləkəçi ölkələri, o dövlətlər də kilsə liderlərini qarşılıqlı himayə edir.

3. Əksər dünya əhalisi tərəfindən nifrətlə qarşılanan qəsberkar İsrail rejimi kilsə liderləri tərəfindən heç vaxt ciddi məzəmmət edilməmişdir, o ki qala, ittiham və pisləmək olsun.

4. İnqilabdan öncə İranda xristianlıq elə də təbliğ olunmurdu, çünkü ədalətsiz quruluş müstəmləkəçi dövlətlərə xidmət, yaxud ən azından onların mənafeyinə uyğun hərəkət edirdi. İslam inqilabından sonra müstəmləkəçilərin mənafeləri təhlükəyə düşdükdə isə – xüsusilə bu dönəmdə – missioner təbliğatları güclənməyə başladı; yüzlərlə və ya minlərlə ailə kilsəsi yaratdılar ki, dini dinlə toqquşdursunlar və müstəmləkəçi güclərin tamahkarlığının qarşısını almaqda olan İslam inqilabının təməlini sarsıtsınlar. Bu güclü təbliğat dalğası doğrudan da, qəribədir!

Oyanış və tam müstəqilliyə doğru canlanma müşahidə olunan İslam ölkələrində xristian missionerləri daha artıq fəaliyyət göstərərək, müstəmləkəçiləri öz məqsədlərinə çatmaqda və inqilablari ələ almaqda yardım edirlər. Bütün bunlar səbəb oldu ki, müsəlman bacı və qardaşların daha ayıq olması və gözlerinin açılması istiqamətində yiğcam, aydın, məntiqli və faktlara əsaslanan, eyni zamanda hər bir təhqirdən uzaq olan bu kitabı müəsir xristianlığın həqiqi simasını tanıtmırmaq məqsədilə, hər birinizin ixtiyarına qoyur ki, hər kəs onların missiyalarının məqsəd və təhlükəsindən xəbərdar olub, onların zahiri insansevərlik simasına əsla aldanmasınlar. Siz əzizləri ayrı-ayrılıqda bu kitabı dəqiq mütiliəsinə dəvət edirəm.

*Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh!*

*Nasir Məkarim Şirazi, İyun ayı, 2011-ci il*

## DÜNYANIN BÖYÜK DİNLƏRİ

Müasir dünyada bir çox dinlər mövcud olsa da, onlar arasında yalnız bir neçəsinin çoxsaylı ardıcılı var ki, bu da onların etiqad prinsipləri və təlimlərinin müzakirəsinə əsas verir.

Qeyd edilən dinlər, əslində iki qrupa bölünür:

1. Vəhydən qaynaqlanan və peyğəmbərlər vasitəsilə yayılan səmavi dinlər; İslam və xristianlıq kimi.

2. Vəhyə bağlı olmayan – təbliğatçıları peyğəmbərlik və vəhy iddiasında olmayan bəşəri rasional dinlər; buddizm kimi. Bu dinin banisi (Buddha) peyğəmbərlik iddiasında belə olmamış, özünü bəşər dərdlərini dindirməyə gələn bir islahatçı kimi təqdim etmişdir. (İzahı öz yerində gələcəkdir).

Hər halda, dünyanın mövcud dinləri arasında, ardıcılıları beş yüz milyonu keçən böyük dinlər ünvanında aşağıdakı beş dinə bu tərtiblə işarə etmək olar:

1. İslam;
2. Xristianlıq;
3. Hinduizm;
4. Konfutsiçilik;
5. Buddizm.

İudaizmin (yəhudilik dini) ardıcılılarının çox az olmasına baxmayaraq, onu digər böyük dinlərlə bağlayan spesifik tarixi köklərə malik olduğundan dolayı, digər tərəfdən bu gün Fələstin torpağını qəsb etməklə, İslam ölkələri arasında baza yaratdığı üçün, bu dinin mütaliəsi zərurətini ortaya qoyur.

Lakin ilk növbədə müasir xristianlığı araşdırmaq lazımdır. Bunun da, bir neçə səbəbi var:

Birincisi, bu dinin ardıcılıları digər dinlərin ardıcılıları ilə müqayisədə çoxdur.

İkincisi, onun yayılma zonası, necə deyərlər, müasir və mədəni Avropa və Amerika ölkələridir.

Üçüncüsü, onun kolonialist dövlətlərdən asılı və anti-İslam hərəkatları ilə bağlılığı olmasıdır.

Dördüncüsü, hətta İslam ölkələrində belə təchiz olunmuş təbliğat mexanizmlərinə malik olması baxımından hərtərəfli mütaliəsi və tədqiqatı məqsədə uyğundur.

## XRİSTİANLIQ

### İşarə:

Müasir xristianlıqda diqqəti cəlb edən ilk məsələ onun üç məşhur kilsəyə: katolik<sup>1</sup>, protestant<sup>2</sup> və ortodoksa<sup>3</sup> bölünməsidir.

#### 1. Katolik məzhəbi – kilsəsi

Xristianlar arasında katoliklər eksəriyyəti təşkil edir. Onların adları kilsə, sinaqoq, kilsənin qurucusu mənalarını verən “katolik” sözündən götürülmüşdür. Katoliklər Roma Papası və Roma kilsəsinə tabedirlər.

Katoliklər dini təlimləri yalnız Papa və kilsə sistemindən öyrənirlər və bu mövzuda başqalarını səlahiyyətli bilmirlər. Onlar cənnət satışına, əfvnaməyə, keşişlər vasitəsilə günahın bağışlanmasına və müqəddəslərin şəfaətinə etiqadlıdır. Onlar Müqəddəs Ruhu eyni halda Ata və Oğuldan bilirlər. Bundan əlavə, rahiblik və keşişlərin icbari subaylığına – ömür boyu evlənməsinə etiqadlıdır.

#### 2. Ortodoks kilsəsi<sup>4</sup>

Xristianlıq uzun əsrlər Roma Papası və Katolik kilsəsinin rəhbərliyi altında olsa da, get-gedə şərqi Romanın xristian ruhanişləri (hazırkı Türkiyə və Balkan yarımadası) tərəfindən müxali-

---

<sup>1</sup> Catholic

<sup>2</sup> Protestant

<sup>3</sup> Orthodoxy

<sup>4</sup> “Ortodoks”, lügətdə düzgün və mötədil etiqada sahib olan mənasındadır.

fətlər başladı və bir sıra dini məsələlər ətrafında söz-söhbətlər onlarla Roma Katolik kilsəsi arasında münaqişələrə yol açdı. Əlbəttə, şərqi və qərbi Roma arasında siyasi qarşıdurma və ziddiyətlər bu ixtilafların yaranmasında çox böyük rol oynayırdı. Əslində şərqi Roma öz siyasi müstəqilliyini kamilləşdirmək üçün, dini müstəqillik ardınca idi. Şərqi kilsə mərkəzi keşislərin məcburi subaylığına və evlənməməsinə qarşı idi, əlavə olaraq Müqəddəs Ruhun “Ata”dan yarandığını inanırdı. Roma kilsəsi və ona bağlı mərkəzlərin təsdiq etdiyi “papaların səhv və büdrəmələrdən sığortalanması” məsələsini rədd edirdi. Həmçinin, dini mərasimləri yerli və məhəllə dilində təşkil etməkdə bir nöqsan görmürdü. Bundan başqa müqəddəslərin şəfaət və vasitəciliyini qəbul etmir, əksinə bəşərin nicatını öz əməllərindən asılı bilirdi.

Şərqi Roma kilsəsinin qərbi Roma kilsəsindən tam ayrılması, elə bir vaxtda planlaşdırıldı ki, Papa IV Leo şərqi Roma paytaxtı Konstantinopolun<sup>1</sup> Mişel Sero Ladis adlı keşishini dindən çıxmış saydı və kardinallar da onun dindən çıxmışla bağlı fərmanını San Sofi mehrabında camaatın tamaşasına qoydular.

Nəhayət, XI əsrдə iki kilsə tamamilə bir-birindən ayrıldı və Ortodoks kilsəsi müstəqillik qazanaraq, özünəməxsus ruhani təşkilatını yaratdı.

### 3. Protestant kilsəsi

Orta əsrlərdə<sup>2</sup> kilsə qəribə zülm və qəsbkarlığa yoluxmuşdu, papaların mütləq qüdrəti və kilsə idarəedənlərin nadanlığı ucbatından vəziyyət acınacaqlı hal almışdı. Bir çox insanlar mövcud durumdan cana gəlsə də, “Papa”nın qüdrətli sisteminə

---

<sup>1</sup> İndiki İstanbul şəhəri

<sup>2</sup> Müasir tarixçilər 500-ci ildən 1500-ci ilədək olan dövrü Orta əsrlər adlandırırlar və onu Avropanın yoxsulluq, intizamsızlıq, cəhalət və xurafat dövrü, həmçinin antik və müasir sivilizasiyalar arasındaki bir uçurum kimi qiymətləndirirlər.

və xurafatlarına qarşı qiyam etmək əzmində deyildilər. Künc-bucaqda bu barədə danişılmasına rəğmən, müxalif yönədə ciddi addımlar atılmırıldı. Kilsənin sərt rəftarı, gücdən sui-istifadəsi, hər növ elmi və islahedici hərəkatlara təzyiq göstərilməsi, xurafatların himayə və müdafiəsi maarifçi xristianlar arasında dini islahat və inqilab toxumunu səpmişdi. Nəhayət, XV əsrin sonlarında nisbətən savadlı keşiş Erasmus kilsənin islahatları və xristianlığın xilası xüsusunda yazılar yaydı və düşüncələri buna hazırladı. Nəhayət, XVI əsrin əvvəllərində keşislərdən biri Martin Lüter<sup>1</sup> Papa quruluşuna qarşı qiyam etdi. İlk önce kilsənin indulgensiya (günahların bağışlanması haqqında kilsənin hər şəxsə verdiyi qəbz) programına etirazdan başladı və birinci dəfə üçün Lüter indulgensiya satışına dair etirazlarını "Doxsan beş tezis" adı altında hazırlayaraq Vittenberq kilsəsinin divarlarından asdı.

Başlanğıcda Roma kilsəsi izahat üçün onu çağırsa da, o qəbul etməyib müxalifətçiliyini davam etdirmişdi. Nəticədə Papa X Leo, Lüteri rəsmən dindən çıxarmışdı.

Martin Lüter cəmiyyətin gözü qarşısında Papanın dindən çıxma qərarına od vurdu. Bir müddət sonra ilk dəfə olaraq, incil-lərin ("Əhdi-Cədid"İN) tərcüməsinə başlayan Lüterə qarşı Papa-da daha sərt və dözümsüz münasibət yaranmışdı. Bir çox ziyalılar onun ətrafına toplaşaraq, rəsmən onu dəstəkləyirdilər. Lüterin dərin nüfuzu nəticəsində geniş arenada güclü qüdrətinə rəğmən, Roma Papası onu aradan qaldırmağa nail olmadı. Bu təribələ, Papa quruluşuna qarşı fikir formalaşdı və Protestant məzhəbi – fırqəsi kimi üzə çıxdı. Lüter isə böyük dini reformator kimi tanındırıldı.

Protestantların papalıq quruluşu, onların etiqad və fikirlərinə qarşı bir çox etirazları vardır<sup>2</sup>. Onlar Papalıq sistemini rəs-

---

<sup>1</sup> Martin Lother

<sup>2</sup> Protestant "protest" sözündən götürülüb və mənası "etiraz" deməkdir.

mi tanımır, dini məktəblərə müraciəti hamiya azad bilirdilər. Onlar indulgensiya və cənnət qəbzi satışına kəskin qarşı idilər, rahiblik və monastırda qalmağı yanlış sayırdılar. Əsasən, “üç üqnüm” kimi məsələləri izahedilməz bilir, həmin məsələlərdə susmağı seçirdilər. Onlar keşişlər də daxil olmaqla, evliliyi hər kəs üçün icazəli sayırlar. Lüter özü də evlənmişdi.

## DÖRD İNCİL VƏ XRİSTİANLIĞA DAİR DİGƏR KİTABLARIN ARAŞDIRILMASI

İşarə:

Xristianların səmavi kitab kimi istinad etdikləri ən əhəmiyyətli kitabları (Tövrat və yəhudilərin “Əhdi-Qədim” adlan-dırduğu kitabların müqabilində duran) “Əhdi-Cədid” adlandır-dıqları bir məcmudur – hansı ki, bütün xristian fırqələrinin ümu-mi söykənəcəyidir. Halbuki, onların heç birinin səmavi kitab olmadığını biləcəksiniz. “Əhdi-Qədim”in üçdə biri qədər olan “Əhdi-Cədid” 27 kitab və tamamilə müxtəlif mövzulardan ibarət pərakəndə risalələrdən təşkil olunmuşdur. Aşağıdakı tərtiblə:

### 1. Matta incili<sup>1</sup>

Bu İncil, İsanın on iki həvarisindən biri Matta tərəfindən 38-ci miladi ilində, başqa versiyaya görə 50-60 illərdə qələmə alınmışdır<sup>2</sup>. Beləcə, bu İncilin Isa Məsihdən (*salāḥīs*) illər sonra ya-zıldığı məlum olur.

### 2. Markın incili<sup>3</sup>

Mark “Müqəddəs Qamus” kitabının təsdiqinə əsasən, hə-varılərdən deyildi, amma İncilini Piterin nəzəri altında yazmış-dı<sup>4</sup>. Mark 68-ci ildə qətlə yetirildi. Deyilənə görə o, İskəndəriyyə kilsəsinin təsisçisi idi<sup>5</sup>. Piter həzrət İsanın məşhur on iki şagirdlərindən, xüsusu dostlarından idi. Yazırlar ki, o, miladdan on il öncə dünyaya gəlmış, miladın 67-ci ilində isə vəfat etmişdir.

---

<sup>1</sup> Mattanın leksik mənası “Allah payı” deməkdir.

<sup>2</sup> Mister Haks, “Müqəddəs Qamus”, səh. 782

<sup>3</sup> Markus; “Margos” və ya “Morgos”, hər ikisi qeyd edilmişdir.

<sup>4</sup> Mister Haks, “Müqəddəs Qamus”, səh. 792

<sup>5</sup> “əl-Muncid fil-ədəbi vəl-ulum” (lügət kitabı)

Beləliklə, Markın İncili də həzrət İsadan illər sonra təlif olunmuşdur.

### 3. Lukanın incili

Luka “elçi” Pavelin (Paulusun) dostu və yol yoldaşı idi. Belə ki, Pavel İsa Məsihdən (*səlahis*) illər sonra xristian dinini qəbul etmişdi. O, həzrət İsanın həyatda olduğu dövrdə isə təəssübkeş bir yəhudü idi.

Lukanın vəfat tarixini 70-ci il yazırlar. “Müqəddəs Qamus”un müəllifinin dediyinə görə Luka İncilinin yazılış tarixi təxminən 63-cü ilə təsadüf edir<sup>1</sup>.

### 4. Yuhənnanın incili

Yuhənna, İsa Məsihin (*səlahis*) şagirdlərindən, Pavelin dostu və yol yoldaşlarından idi. “Müqəddəs Qamus”un müəllifinin dediyinə görə, eksər təndiqçilər kitabın I əsrin sonlarında yazıldığına şəhadət verir... və bu İncil digər incillərdən sonra yayılmağa başlamışdır<sup>2</sup>.

Yuxarıda qeyd edilənlərdən və bu dörd incilin mündəricatından – hansı ki, ümumiyyətlə, İsanın qətlə yetirilməsi macərası və sonrakı hadisələri şərh edir – onların həzrət İsadan illər sonra yazıldığı, hətta bu dörd incilin müəlliflərindən ikisinin İsanın (*səlahis*) şagirdi olmaması aydın şəkildə sabit olur.

### 5. Əhdi-Cədidin beşinci kitabı “elçilərin əməlləri”,

yaxud “həvarilərin əməlləri” kitabı

Sözügedən kitab Lukanın əsəridir və onu öz İncilinə bir xətm kimi yazmışdı, həm də 30-63 illəri əhatə edən qədim kilsə haqqında tarixdir. Bu kitab bütün həvarilərin əməllərini əhatə etmir, yalnız Piter və Pavelin bütün əməlləri, işləri burada qeyd edilmişdir<sup>3</sup>.

---

<sup>1</sup> Mister Haks, “Müqəddəs Qamus”, səh. 772

<sup>2</sup> Yenə orada, səh. 966

<sup>3</sup> “Müqəddəs Qamus”, səh. 80

Luka öz İncilində İsa dininin iş, zəhmət və təlimlərinin təməlini, “elçilərin əməlləri” kitabında isə onun yayılmasını bəyan etmişdir<sup>1</sup>.

Qeyd edilənlərdən bu kitabın ümumi vəziyyəti məlum oldu. Həmçinin kitabın təlifinin 63-cü miladi ildən qabaq olmadığı başa düşülür, çünkü yalnız bu ilə təsadüf edən hadisələr orada qeyd edilmişdir.

“Müqəddəs Qamus” kitabının yazarı da kitabın təlifinin 63, yaxud 64-cü ildə qeydə alındığını deyir. (Öncədən işarə etdik ki, Luka İsa Məsihin (*salātūs*) şagirdlərindən deyil).

**6.** “Həvarilərin əməlləri” kitabından sonra, Əhdi-Cədinin 27 risaləsinin 14-nü Pavelin məktubları təşkil edir ki, müxtəlif məqamlarda və fərqli münasibətlərdə qələmə alınıb. Bəzi məktublar uzun, iyirmi səhifədən çoxdur (rumlulara məktubu kimi). Bəziləri isə çox qısa, təxminən bir səhifə civarındadır (Pavelin öz müasirlərindən, dini şəxsiyyətlərdən olan Filimona məktubu kimi).

Pavel özü həzrət İsanın (*salātūs*) şagirdlərindən olmamışdır. O, əslində təəssübkeş yəhudİ olmaqla yanaşı, xristianlara ciddi müxalif idi. Deyilənə görə, 37-ci miladi ilində Dəməşq yolunda İsa Məsih ona aşkar oldu, ona iman gətirib İsa dininin fəal təbliğatçılar zümrəsinə daxil oldu. O, xristianlığı təbliğ etmək üçün müxtəlif bölgələrə saysız səfərlər edirdi və 60-70 illər arası qətlə yetirildi.

“Müqəddəs Qamus” kitabının müəllifi, onun on dörd məktubunun yazılmış və yayılma tarixini 52-67-ci illər arası bilir.

**7.** Əhdi-Cədidiin 27-lik kitab və risalələrinin 20-ci risaləsi Yəqubun məktubudur. “Müqəddəs Qamus”un müəllifi yazır: Ümumi nəzər budur ki, İsanın (*salātūs*) qardaşı Yəqub bu risaləni 45-ci ildə, Yerusalemda qələmə almışdır. Əgər bu tarix dəqiq olsa, deməli, bu risalə Əhdi-Cədidiin digər kitab və risalələrindən

---

<sup>1</sup> Yenə orada, səh. 81

daha öncə yazılmışdır<sup>1</sup>. Bu risalə nəsihətlər toplusudur və Yəqub onu dövrünün yeni xristian olmuş yəhudiləri üçün yazmışdır.

Yeri gəlmişkən, qeyd edək ki, İsanın (*səleyhiş-*) şagirdlərindən ikisinin adı Yəqubdur; birinə “Böyük Yəqub”, digərinə də “kiçik Yəqub” deyirlər.

İsanın qardaşı Yəqubun “kiçik Yəqub” olması, həmçinin bu Yəqubun İsanın anabir qardaşı (Məryəmdən), yaxud atabir (onların etiqadına görə Yusif Nəccardan) olmasında fikir ayrılığı mövcuddur.

**8. Piterin məktubları – Əhdi-Cədidin 21 və 22-ci risalələrini Piterin məktubları təşkil edir.**

Piter (Petros)<sup>2</sup> İsanın (*səleyhiş-*) on iki şagirdlərindən (həvarilər) biri və xas dostlarından idi. Ona görə ki, həvarilər arasında bəziləri daha diqqətəlayiqdir, Piter də onlardan biridir.

“Müqəddəs Qamus”un müəllifi yazar: Böyük ehtimala görə o, 66 və ya 68-ci ildə dünyasını dəyişib. Bəzilərinin fikrincə Markın İncili də Piterin nəzəri altında yazılmışdır. Amma Piterin Kiçik Asiya kilsələri, yeni iman gətirən yəhudilər və yeni iman gətirmiş digər qəbilələr üçün yazdığı iki məktub – Əhdi-Cədidin 21 və 22-ci risalələri barədə belə ehtimal olunur ki, ilk məktub 48-ci il ərəfəsində, yaxud ondan sonra yazılmışdır. Çünkü, miladi 48-ci illərə aid bəzi hadisələrə orada işarə olunmuşdur. Sözsüz, ikinci məktub da, bu tarixdən sonra qələmə alınıb. Sözügedən məktubların məzmunu Piterin Kiçik Asiyadakı yeni dinə gələnlər və bu kimi şəxslərə ünvanladığı nəsihət və öyüdələrdir, hansı ki, həmin məktubların nə vəhy yükü var, nə də sə-mavi kitab.

**9. Yuhənnanın məktubları – Piterin məktublarından sonra Əhdi-Cədidin 23, 24 və 25-ci risalələrini təşkil edən Yuhənna üç**

---

<sup>1</sup> “Müqəddəs Qamus”, səh. 958

<sup>2</sup> Bəzən “Patros” və “Pitros” da oxuyurlar.

məktubu ilə qarşılaşırıq. Bu məktubları on iki həvarilərdən biri olan Yuhənna qələmə almışdır. O məktublardan biri ümumilik daşıyır. Ola bilsin ki, bəzi müxaliflərin İsanın *(səlyhis-səlatim)* şəxsiyyəti barəsindəki iradlarına cavab olaraq öz İncilinə əlavə etmişdir. Digər iki məktub isə xüsusilik daşıyır; onlardan birini şəxsiyyətlə qadınlardan və xristian fəallardan olduğuna ehtimal verilən “Xatun” adı altında naməlum bir qadına, digərini isə yaxşı xüsusiyyətlərinə görə mədh və tərif etdiyi Qayus adlı şəxsə müraciət olaraq yazmışdır. “Müqəddəs Qamus”un yazarı ehtimal verir ki, Qayus Pavelin dostu və qonaqlarından idi, bəzi səfərlərdə də Pavelin yol yoldaşı olub. O deyir: Ümumiyyətlə, Yuhənna məktublarını Efesdə,<sup>1</sup> miladi 96-98-ci illər ərzində qələmə alınmışdır.

Qeyd edilənlərdən məlum olur ki, Yuhənnanın məktubları da Əhdi-Cədidin digər məktub və risalələri hökmündədir, bundan əlavə sözügedən məktubların ikisi xüsusilik daşıyır.

**10.** Yəhudanın (İudanın) məktubu – Əhdi-Cədidin 26-cı risaləsi Yəhudanın məktubudur. Bu məktub zahirən, 66-cı ilə aiddir və yalançı müəllimlərdən, günahda iştirakdan çəkindirmək məqsədilə qələmə alınmışdır<sup>2</sup>.

O dövrün xüsusi şəraitinə və necə deyərlər, o zamanın azınları ilə mübarizəyə bağlı olan məktubun müəllifi İsanın *(səlyhis-səlatim)* on iki şagirdindən biri Yəhudadır. Qeyd edilənlərdən məktubun mahiyyəti də aydın oldu.

**11.** Yuhənnanın mükaşifələri (intuisiyaları) – Əhdi-Cəddin son bölümündə Yuhənnanın mükaşifələri yer alır və deyilənə görə 96-98-ci illərdə Efes şəhərində qələmə alınmışdır<sup>3</sup>.

---

<sup>1</sup> “Efes”ə bəzən “Ephesus (Efsus) da deyilir. Kiçik Asiyənin tanınmış şəhərlərindən olmuşdur.

<sup>2</sup> “Müqəddəs Qamus”, səh. 982

<sup>3</sup> “Müqəddəs Qamus”, səh. 967

Risalənin əhatə etdiyi mövzulara baxdıqda, onun Yuhənnanın gördüyü qeyri-adi yuxunun izahı olduğu yaxşı anlaşılır. O, nəsihət və moizələri özündə ehtiva edən bu yuxudakı müşahidələrini şərh edir, hansı ki, “mükaşifə – intiusiya” adı ilə məşhurdur.

Əhdi-Cədidiñ incil və risalələrinin vəziyyəti, yaranma keyfiyyəti və əhatə etdiyi məzmunlar bundan ibarət idi!

### **İncillər səmavi kitablardır mı?**

Dörd incil və Əhdi-Cədidiñ digər risalələrinin yazılmış tarixi, eləcə də, onların yazarlarının şəxsiyyəti ilə bağlı keçmiş bəhslərin araşdırmasından, həmçinin bu kitabların məzmununu, xristianların etirafları və verdiyi məlumatların mütləqindən belə nəticə çıxır:

Həzərat İсадan (aleyhis salam) illər sonra qələmə alınan incillər, Əhdi-Cədidiñ digər kitab və risalələri İsanın (aleyhis salam) şagirdlərinin, yaxud şagirdlərinin də şagirdlərinə aid əlyazmaların bir hissəsidir.

Əslində, incillər İsanın (aleyhis salam) həyat yolu və tarixi, hətta (xristianların etiqadına görə) onun qətlə yetirilmə keyfiyyəti, onun təlimlərinə müxtəsər əlavə edilən ondan sonraki hadisələrin bir qismidir. Digər risalələr də İsa Məsihin şagirdləri və onun I əsrəki tərəfdarlarının təbliğ və fəaliyyətlərinin tarixçəsinin bir hissəsidir.

İndi belə bir sual yaranır ki, bəs İsanın (aleyhis salam) səmavi kitabı (yəni ilahi təlim və maarif, hökmət və Allah tərəfindən ona vəhyy olunan göstərişlər) necə oldu və hara getdi?

Heç şübhəsiz, İsaya (aleyhis salam) ayələr nazıl olmuşdu, amma niyə onun dövründə ayələr toplanmamış, əgər toplanmışsa da, necə itib aradan getmişdir?

Əsas etibarı ilə niyə xristianlar bu mövzunu özlərinə yönəltmir və müzakirə tərəflərinin ixtiyarında bununla bağlı qaneedici və yetərli izah verməkdən çəkinirlər?

Sözsüz ki, qaneedici cavabları yoxdur, həqiqi İncilin (yəni İsaya (*səlyehis*) nazil olan ayələrin) taleyinə aydınlıq gətirə bilmirlər. Odur ki, bunu tam görməməzlikdən gəlib, bütün sözlərinin qaynağı olaraq İsa Məsihdən sonra müxtəlif şəxslər tərəfindən yazılıan kitab və risalələri göstərirlər. İncil adını da bu kitabların dörd qisminə verirlər, halbuki həmin incillərin məzmun və mövzularından başa düşülən, İsanın yalnız bir İncilinin olmasıdır. Məsələn, Mark öz İncilinin birinci fəslinin ilk cümləsində deyir: “İlk olaraq Allahın oğlu İsa Məsihin incili!”. Bundan sonra İsanın (*səlyehis*) həyat tarixçəsini bəyan edir.

Qarşıya çıxan ikinci sual belədir: İncillər, namələr və xristianların etiraf etdiyi keyfiyyətlə olan yuxu yozmalar niyə görə səmavi vəhy sırasına qoyulur və səmavi kitab olmamasına baxmayaraq, onlar müqəddəs sayılır?

Xristianlar bunu iki cür cavablandırırlar:

Birincisi: Bəzən deyirlər ki, “İncillərin müəlliflərinin məlumat qaynağı o ilahi elçilər, şagirdlər və dövrünün camaatının bəyan etdikləri, təkrarladıqları mətləb və həqiqətlər idi. İsanın (*səlyehis*) gəlışindən (qiyməndan) sonra vahid ünvan, vahid forma almışdı. Şübhəsiz, bu hadisələrin bəziləri incillərin yazılışından öncə qələmə alınmışdır”<sup>1</sup>.

Bu nəzəriyyəyə uyğun olaraq, incillərin toplanmasında qaynaqlar ilk növbədə İsanın (*səlyehis*) bəzi şagirdləri, ikinci növbədə insanlar arasında ağızdan-ağıza gəzən sözlər, həmçinin kəmiyyət və keyfiyyəti əldə olmayan bəzi qədimi yazılar idi. Bu nəzər bir neçə cəhətdən müzakirə obyektidir:

a) Bu incillərin yazılışında İsanın (*səlyehis*) bütün şagirdləri birgə iştirak etmədilər, əksinə hər incilin yazılışı İsa Məsihin bir şagirdi, yaxud şagirdinin şagirdi tərəfindən həyata keçirilmişdir. (İncillərin dediyinə əsasən) bu şagirdlər özləri də etibarlı şəxslər

---

<sup>1</sup> “Müqəddəs Qamus”, səh. 112

olmayıb və bəziləri qəribə cinayətlərə əl atıblar. Necə ki, gələcək bəhslərimizdə buna şahid olacaqıq.

Bəs, hər biri bir və ya bir neçə nəfər tərəfindən yazılan bu cür kitablara necə etibar etmək olar?! Xüsusilə də, müəlliflər tam etibarlı şəxslər olmayıblarsa!

b) İncilləri yazanların əlində İsa dövründən qalmış keçmiş yazıların olmasına və o həzrətdən eşitdikləri mətləbləri elə o dövrdə qələmə almalarına dair heç bir dəlil yoxdur. Hətta, xristian tarixçilər belə bir iddiaya cürət etməyiblər. Xülasə, buna dair heç bir tarixi sənəd tapılmayıb.

c) Nəzərə alsaq ki, o dövrün əksər insanları savadsız olmuş, həmçinin İsanın <sup>(polybius)</sup> <sub>(salam)</sub> orijinal kitabının (ona nazil olan vəhylər toplusu) yazılımasına elə o zaman səhlənkarlıq edilib və yazılımasına rəğmən, aradan gedib, o dövrün insanların ağızında gəzən şayıə və mətləblərə (həm də İsadən illər sonra) etibarlı bir qaynaq kimi istinad etmək olmaz. Xoşbəxtlikdən, yazılın incillərdə də İsanın səmavi təlimləri ünvanında az mövzu gözə dəyir. Öncədən də qeyd edildiyi kimi əksər mövzular İsa <sup>(polybius)</sup> <sub>(salam)</sub> və dostlarının həyat tarixçəsidir.

İkincisi: Bəzən incillərin doğruluğunu isbat etmək üçün, bir az da irəli gedərək deyirlər: İsanın ölümündən sonra, Müqəddəs Ruh incillərin mövzularını onların yazarlarına ilham və vəhy etmişdir, çünki İsa ölürlər arasından qalxıb onların arasına gəldikdən sonra, həvarilərin hər birinə vəzifə verdi və “50-ci” gün (şəhadətdən 50 gün sonra) bütün şagirdləri – İsanın onlara verdiyi vədəyə uyğun olaraq – Müqəddəs Ruhla doldular.

Bu müddəəni isbat etmək üçün incillərin özündən şahidlər gətirirlər. Onlardan bir nümunəsini burada qeyd edirik:

Yuhənna İncilinin 20-ci fəslində yazılır: “Bazar günü, şam vaxtında, qapılar bağlandığı zaman, yəhudilərin qorxusundan şagirdlərin toplaşlığı yerə gözlənilmədən İsa gəldi. Aralarında durdu və onlara dedi: Sizlərə salam olsun! Elə ki, bunu dedi,

əllərini və yan tərəfini onlara göstərdi. Şagirdlər “Tanrı”nı gör-dükləri üçün sevindilər. İsa onlara bir daha dedi: Sizlərə salam olsun! Ata məni göndərdiyi kimi, mən də sizi göndərirəm. Bun-dan sonra nəfəs çəkdi və onlara dedi: Müqəddəs Ruhu dərk edin, tapın!<sup>1</sup>

Bu deyilənlərə əsasən, İsa *(əleyhissalat)* ölümündən bir neçə gün sonra şagirdlərinin yanına gəlir və özünü tanıtmaq üçün əlində və yan tərəfində olan işgəncə izlərini onlara göstərir və deyir: Sizlər mənim elçilərimsiniz və yaxın gələcəkdə Müqəddəs Ruh yanınıza gələcək.

Sonra “Həvarilərin əməlləri” kitabında oxuyuruq: “Əllinci gün çatıqdə, təsadüfən hamısı bir yerə toplaşmışdı. Gözlənil-mədən səmadan sürətli əsən küləyin səsinə oxşar səs gəldi, onla-rın oturduqları evə doldu.... və hamısı Müqəddəs Ruhla doldu-lar”<sup>2</sup>.

Bu iddia da, bir neçə cəhətdən məqbul deyil:

Birincisi, İsanın *(əleyhissalat)* on iki şagirdinin Allah tərəfindən peyğəmbərlik və vəhyin nazil olması mənasında elçiliyinə dair heç bir sübut yoxdur. İncillərdən və digər kitablardan şahid gəti-riplen yuxarıdakı sitatlar – və bənzər cümlələr – bu mövzuya əsla dəlalət etmir. Lakin Yuhənnanın İncilindən nəql edilən ibarəyə gəlincə, iddianın tam əksinə dəlalət edir. Ona görə ki, bu ibarə İsanın on iki şagirdinin Allahın deyil, onun elçiləri olduğuna də-lalət edir. İslam peyğəmbərinin *(sallallahu əleyhi və sallim)* digər xalqları İslama dəvət üçün müxtəlif bölgələrə göndərdiyi elçilər kimi.

“Həvarilərin əməlləri” kitabından nəql etdiyimiz, həvari-lərin Müqəddəs Ruhla dolmasına gəlincə, bu, heç bir halda və-hyin nazil olması deyil, əksinə İncildə Müqəddəs Ruh kəlməsi bəzən qeybi və mənəvi yardımçılar, yaxud bütün möminlərə şamil olan tövhid fitrəti, Tanrıya inam mənasında işlədir. Buna ən

<sup>1</sup> “Yuhənnna incili”, 19-22-ci cümlələr.

<sup>2</sup> “Həvarilərin əməlləri”, 2-ci fəsil, 1-4-cü cümlələr.

gözəl şahid, Pavelin risaləsinin 5-ci fəslinin 50-ci cümləsidir. Belə ki, deyir:

“Odur ki, qəlblərimizdəki tanrı sevgisi bizə əta edilmiş Müqəddəs Ruha töküldü!”. Məlumdur ki, bu cümlədə əta edilmiş Müqəddəs Ruh peyğəmbərlik və elçilik mənasında deyil, digərləri ilə müqayisədə iman ruhu, mənəvi yardımçılar mənasındadır.

Bütün bunlardan əlavə, vəziyyəti şübhəli və hazırda müzakirə mövzumuz olan incillərlə onların doğruluqlarını necə isbat edə bilərik? Yuhənnanın, yaxud Pavelin və bu kimi şəxslərin dediklərinə əsasən, onların öz mövqə və məqamlarını, eyni zamanda onlarla bir sıradə qərarlaşan şəxsləri isbat etmək olarmı? İncilləri incillərin doğruluğuna şahid gətirmək mümkündürmü? Beləliklə, etiraf etmək lazımdır ki, həvarilərin peyğəmbərlik məsələsi əfsanədən başqa bir şey deyil. Qarışq vəziyyətə düzəlliş vermək məqsədilə mövcud incillər ixtira edilmişdir. Yoxsa, bu iddia üçün əldə heç bir sənəd yoxdur.

İkincisi, məlum deyil ki, Müqəddəs Ruh niyə zəhmət çəkib – İsadən sonra yəhudilər və xristianlar arasında şiddetli müharibədə məhv olması ehtimal olunan – İsa İncilini yenidən xristianlara gətirdi. İsanın orijinal təlimlərinə uyğun ixtiyarlarında bir düzgün İncil belə qoymadı? Niyə dörd incili dörd şagirdə müxtəlif ibarələrlə, bəzən müxtəlif və bir-birinə zidd mövzularla nazil etdi?! Deməli, bu işdə Müqəddəs Ruhun səliqəsizliyə uğradığı, yaxud da böyük səhvə yol verdiyi qəbul edilməlidir.

Üçüncüüsü, incillərin əksər mövzuları həvarilərin şəxsi müşahidələri, şahid olduqları hadisələrin şərhi, yaxud da başqalarından eşitdikləri və vəhyy olmayan mövzulardır.

Əgər səmavi vəhyyin Müqəddəs Ruh vasitəsilə nazil olduğunu qəbul etsək, onu İncil yazarlarının şəxsi çıxarış və eşitdiklərindən ayırmak mümkün deyil.

Dördüncüsü, incillərin mövzu və mündəricatlarına müra-  
ciət etdikdə, məlum olur ki, İsanın <sup>(aleyhi-s-salam)</sup> şagirdləri elçilik məqa-  
mına layiq etibarlı şəxslər olmayıblar.

## İsa Məsihin şagirdləri

İsanın <sup>(aleyhi-s-salam)</sup> şagirdləri əvvəlcə on iki nəfər idi və adları Piter (Petros), Yuhənna (Ioann), Matta, Zavday oğlu Yəqub, Adrey (Andreas), Flip, (Flipos), Tom (Tomas), Varfolomey (Vartolomeos), Halfay oğlu Yəqub, Şəmun (Simon), Tadday və Yəhuda (Yudas) İskaryotdu<sup>1</sup>.

Yəhuda İskaryot İsa Məsihin vaxtında onun xüsusi adam-  
larından, yaxınlarından və əmin xəzinədarı idi, amma Əhdi-Cə-  
didin dediyinə görə, Məsihə xəyanət edir və yoxsulların malını  
xəzinədən oğurlayır. (Xristianların etiqadına əsasən) İsa Məsi-  
hin qanında əli olan, müxtəsər məbləğ qarşılığında onu düşmən-  
lərə təslim edən elə həmin şəxsdir. Buna görə də onu həvarilər  
surasından çıxardaraq, yerinə İsanın şagirdi Mattiya (Mattias)  
seçildi<sup>2</sup>.

İndi isə Əhdi-Cədid kitablarından istifadə edərək, onun  
tərcüməyi-halını qısa qeyd edirik:

Mattanın incilində deyilir: “O zaman Yəhuda İskaryot adlı  
on iki həvarilərdən biri köhnə başçıların yanına getdi və dedi:  
Mənə nə verəcəksiniz ki, onu (Məsihi) sizə təslim edim? Onlar  
otuz gümüş parçası boyun aldılar”.

Yenə də, orada deyilir: “Gözlənilmədən on iki həvaridən  
olan Yəhuda çoxlu qılınc və ağac parçasına sahib köhnə başçı-  
ları və qəbilə böyükəlli ilə birgə gəldi, onu onlara təslim edən  
(Yəhuda) əlamət verib dedi: Hər kimi öpsəm odur, onu möhkəm

---

<sup>1</sup> “İskaryot”, əslində iki kəlmənin “is” və “karyot”un tərkibidir; “is”  
kişi (şəxs) mənasındadır, “Karyot” isə Fələstin şəhərlərindən birinin adı  
olmuşdur.

<sup>2</sup> On iki həvarinin və “Yəhuda İskaryot”un yerinə seçilən adı “Həva-  
rilərin əməlləri” kitabının ilk fəslində qeyd edilmişdir.

tutun! Müəyyən vaxtda İsanın (*səlahit*) yanına gəldi və dedi: Salam olsun sənə, ey Ağam!”<sup>1</sup>

Bu minvalla, bu vəfasız həvari hoqqabazlıqla İsanı öldürməsi üçün ucuz qiymətə düşmənə satdı. Hərçənd, növbəti fəsildən (Mattanın İncili, 27-ci fəsil) onun sonradan peşman olduğu, məbləği geri qaytarmaq istəməsi anlaşılır, lakin Məsihin düşmənləri onu almayıb, dedilər: “Bu qanbahasıdır, onu xəzinəyə qoya bilmərik!”

Sonra Yəhudə intihara əl atdı və özünü boğdu. Bu, yalnız bir nümunədir.

İncillərdə digər şagirdlər barəsində də, kəskin məzəmmətlər gözə dəyir, o cümlədən:

1. İsanın yəhudilər tərəfindən ələ keçirildiyi o təhlükəli gedədə, hamı onu tərk edib ətrafa dağıldı. Hər biri öz yaxınlarının yanına getdi. Belə ki, Yuhənnanın incilində deyilir: “İndi dağılmalı olduğunuz saat gəlib çatdı, hər biriniz yaxınlarının yanına gedəcək və məni tənha qoyacaqsınız”<sup>2</sup>.

Mattanın incilində də belə deyilir: “O vaxt şagirdlərinin hamısı onu tərk edib qaçıdlar”<sup>3</sup>.

Bu tərtiblə, ən çətin vəziyyətdə öz öndər, böyük və ustalarını tərk edib, onu himayə etməkdən, uğrunda fədakarlıqdan çəkinərək aradan çıxdılar.

2. Məsihin ən yaxın və ən böyük şagirdi, yəhudilərin hücum etdiyi gecə az da olsa müqavimət göstərən Piter barəsində oxuyuruq: O gecə davamlı ondan soruşturular ki, İsanı tanırırmı? Canının qorxusundan üç dəfə İsanı inkar etdi, hətta ona lənət göndərdi və and içdi ki, ümumiyyətlə, onu tanımirəm<sup>4</sup>.

---

<sup>1</sup> “Matta incili”, fəsil 26, 47-48-ci nömrələr

<sup>2</sup> “Yuhənna incili”, fəsil 16, nömrə 32

<sup>3</sup> “Matta incili”, fəsil 26, nömrə 56

<sup>4</sup> Yenə orada, 69-75-ci nömrələr

Halbuki, daha öncə İsa Məsih ona demişdi ki, xoruz banından qabaq üç dəfə məni inkar edəcəksən, o isə cavabında “Öl-səm də, belə etməyəcəyəm!” – demişdi<sup>1</sup>.

İncillərdən başa düşülən budur ki, Məsih daha çox özünün təhlükəli gələcəyi və yəhudilər tərəfindən gözlədiyi təhlükələr-dən onu xəbərdar etməsinə baxmayaraq, Piter onu qucaqlayıb demişdi: “Əsla, ey Tanrı! Bunlar sənin başına gəlməz!”

İsa (*səlahis*) isə ona belə dedi: “Məndən uzaq ol, ey şeytan! Mə-nim büdrəməyimə səbəb olarsan. İlahi işlər bir yana, sən heç insani işlər barədə də düşünmürsən!”<sup>2</sup>

Görəsən, İsanın həvarilərindəki belə zəif nöqtələrin – əlbəttə, mövcud incillərin şahidliyinə əsasən – varlığı ilə onların peyğəmbər olmasına, Tanrı tərəfindən onlara vəhy gəlməsinə və xalqın hidayətinə vəzifələndirilmiş olmalarına inanmaq olarmı?! Canının qorxusundan ən həssas anda hər şeyi unudub, qaç-mağrı üstün tutan, yaxud bütün cərəyanı qabaqcadan rəhbərindən eşitməsinə və fədakarlıq sözü verdiyinə rəğmən, rəhbərinə lənət göndərən bir kəsin o əzəmətli məqama necə səlahiyyəti ola bilər?!

### Sual:

Mümkündür bizə irad tutulsun ki, qeyri-müsəlmanların mövcud incillərə şübhə ilə yanaşmasının yeri var, amma müsəlmanların şübhə etmələrinə haqları yoxdur. Ona görə ki, Quran bir çox ayələrdə Peyğəmbərin (*wa allahu və aleyhi və sallem*) zamanında mövcud incillərin doğruluğunu təsdiq edir. Əgər incillər təhrif olunubsa, sözsüz ki, bu sözügedən dövrdən daha öncə olmuşdur. Deməli, həzirki incillər Quranın nazil olma əsrindəki incillərlə eynidir. Bu üzdən müsəlmanlar tərəfindən möhtərəm sayılımalıdır.

---

<sup>1</sup> Yenə orada, nömrə 35

<sup>2</sup> “Matta incili”, fəsil 17

“Bəqərə” surəsinin 41-ci ayəsində buyurulur: مُصَدِّقًا لِمَا مَعَكُمْ (“Sizinlə olanı təsdiq edən...”). Həmçinin eyni surənin 89 və 101-ci ayələrində buyurur: مُصَدِّقٌ لِمَا مَعَهُمْ (“Onlarla olanı təsdiq edən...”).

“Maidə” surəsinin 48-ci ayəsində buyurur: “Biz bu kitabı sənə haqq və doğru olaraq özündən əvvəlki (səmavi) kitabları təsdiq edən və onlara hakim, nəzarətçi, qoruyan və şahid kimi nazil etdik”.

### Cavab:

Bəzi böyükler<sup>1</sup> لِمَا مَعَكُمْ (“Sizinlə olanı təsdiq edən...”), لِمَا مَعَهُمْ (“Onlarla olanı təsdiq edən...”) ibarəsi keçən ayələrin cavabında deyirlər ki, ayələrdə məqsəd budur:

Qurani-kərim Kitab əhlinin tanıdığı dini maarifin həqiqi prinsiplərini təsdiq edir. Bu səbəbdən لِمَا مَعَهُمْ مِنَ الْكِتَابِ (“Kitab-dan onlarla olan...”) deyil də, لِمَا مَعَهُمْ (“Onlarla olan...”) deyir.

Sonra bu mətləbə şahid göstərirlər: Quranın mövcud İncil və Tövratın mövzularını təsdiq etməsi necə mümkündür, halbuki öz ayələrində keçmiş peyğəmbərlərin sərgüzəştlərini bəyan edərkən onlara nisbət verilən bir sıra iftira və nalayıqlıkları təkzib edir. Bununla yanaşı, o kitabları bütövluklə təsdiq etməsi mümkündürmü?

Həmçinin, (“Özündən əvvəlkini təsdiq edən...”) ibarəsi qeyd olunan ayələr barəsində buyurur: بِيَنْ يَدِيهِ (“Özündən əvvəlki...”) cümləsindən məqsəd məkan yox, zaman prioritətidir. Çünkü, Quran şəxs deyil ki, məkan baxımından irəli və ya geri getsin. Deməli, qeyd edilən ayələrin məqsədi Quran-dan öncə nazil olan səmavi kitabların təsdiqidir. Aydındır ki,

---

<sup>1</sup> Əllamə Bəlağı “ər-Rəhlətul-mədrəsiyyə” kitabında.

Quranın təsdiq etdiyi kitablar heç də mövcud kitablar deyil, əksinə təhrifə məruz qalmamış və keçmiş peyğəmbərlərin dövründə mövcud orijinal kitablardır.

Quranın “digər səmavi kitabları qoruyan” mənasını verən “مُهَمِّنَا” – ”Mühəmmənə” kəlməsi barədə belə deyirlər: Quran səmavi kitabların təhrif olunmasının qarşısını alıb. Əlbəttə, burada Quranın maddi və fiziki gücə malik olub təhrif edənin qarşısını alması məqsəd deyil, əksinə Quran həqiqətləri bəyan etməklə, təhrifçilərin yalanını bəlli edir<sup>1</sup>.

Lakin biz, ümumiyyətlə, sözügedən ayələrin tam başqa mənəni nəzərdə tutduğuna, digər həqiqətə işarə etdiyinə inanrıq. O da bundan ibarətdir ki, Quranın ayrı-ayrı ayələri İslam peyğəmbəri və onun dininə dair əlamətlərin elə o dövrün yəhudi və xristianlarının əlindəki mövcud təhrif olunmuş kitablarda mövcudluğuna şəhadət verməsidir. Məlumdur ki, səmavi kitabların təhrifi dedikdə, məqsəd bütün mövcud kitabların batıl və həqiqətə zidd olması deyil, əksinə, birmənalı olaraq, orijinal Tövrat və İncilin bir hissəsi həmin mövcud kitablar arasında olmuş və olmaqdadır. İslam peyğəmbərinin (صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ) nişanələri ya həmin kitablarda, ya da yəhudi və xristianların əlində olmuş dini kitablarda yazılmışdır (və indi də onlarda belə nişanələrdən var). Bu tərtiblə, Peyğəmbərin (صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ) besəti, dəvəti, səmavi kitabı əməli surətdə həmin nişanələri təsdiq etmiş, onlarla üst-üstə düşmüşdür. Belə ki, “قَدْ صَدَّقَتِ الرُّؤْبِيَا”<sup>2</sup>, “O yuxuya həqiqət verdin!”<sup>3</sup> – “الَّذِينَ يَتَبَعُونَ الرَّسُولَ الْأَمِيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِنْدَهُمْ فِي التُّورَةِ وَالْإِنْجِيلِ” – “O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Töv-

<sup>1</sup> “Ər-Rəhlətul-mədrəsiyyə” kitabının xülasəsi, səh. 232-236

<sup>2</sup> “Saffat” surəsi, 105-ci ayə.

<sup>3</sup> “Əraf” surəsi, 157-ci ayə.

rat və İncildə yazılmış gördükleri şəxsə tabe olurlar.” – ayəsində bu həqiqət açıq-aşkar qeyd edilmişdir.

Digər ayələrdə də, İslam peyğəmbəri (səllalahu əleyhi və səlim) nişanələrinin sözügedən kitablarda olması mövzusu gəlmüşdür. O cümlədən, bu mənaya aşkar şahid “Bəqərə” surəsinin 41-ci ayəsidir:

“ءَمُّنُوا بِمَا أَنْزَلْتُ مُصَدِّقًا لِمَا مَعَكُمْ وَلَا تَكُونُوا أَوَّلَ كَافِرَةِ وَلَا تَشْتُرُوا بِآيَاتِي ثَمَّا قَلِيلًا”<sup>10</sup>

“Sizinlə olanın (Tövrat və İncilin) təsdiqləyicisi olan nazil etdiyimizə (Qurana) iman gətirin və ona ilk kafirlər olmayın (ki, gələcək nəsillər də sizə tabe olub həmişəlik kafir olsunlar). Mənim ayələrimlə (onları təhrif etməklə, aradan aparmaqla və səhv yozmaqla) az bir dəyər əldə etməyin...”

Allah ayələri müqabilində “az bir dəyər” əldə etməkdən məqsəd nədir?

Quranın digər ayələrindən istifadə olunur ki, İslam peyğəmbəri (səllalahu əleyhi və səlim) həmin nişanələrlə gəldiyi zaman, Kitab əhli alimlərindən ibarət bir cəmiyyət öz kitablarını, yaxud peyğəmbərə dair ayələri gizlətdilər ki, daha bir neçə gün öz ardıcılları üzərində hökumət sürsünlər. Xüsusilə, yuxarıda qeyd edilən ayənin nazil olma səbəbində nəql edilir ki, Huyy ibn Əxtəb bir neçə yəhudü alımlə birgə hər il, yəhudilərdən birinin evində qonaq olurdu. O, belə qonaqlıqların davamlı olmasından dolayı, İslam peyğəmbərinin (səllalahu əleyhi və səlim) nişanələrini özündə ehtiva edən öz dini kitablarındakı ayələri ifşa etməyə hazır deyildi. Yeri gəlmışkən Təbərsinin “Məcməul-bəyan”ı kimi bəzi tanınmış İslam təfsirlərinə müraciət etdikdən sonra, “Bəqərə” surəsinin 41-ci ayəsinin təfsirində sözügedən irada toxunulmadan həmin mənənin seçildiyinə şahid oluruq.

Hər halda sözügedən ayələr Quran və Peyğəmbərin (əleyhisi-səlam-) əməli təsdiqindən başqa bir şey deyil; keçmiş kitablarda onların

haqq olmasını göstərmir, Tövrat və incillərin məzmunlarını bütövlükə təsdiq etməsinə ən kiçik dəlaləti yoxdur.

## **İncillər və Əhdi-Cədidin digər kitablarının məzmunu**

Keçmiş bəhslərdən belə nəticə alırıq ki, mövcud incillər və Əhdi-Cədidin digər 27 kitabının heç biri həzrət Məsihə <sup>(aleyhi-s-salam)</sup> nazıl edilən səmavi kitab deyildir. Bütün xristian tarixçiləri də bu kitabların sonradan yazıldığına inanırlar və orijinal İncilin (İsa Məsihin səmavi kitabı) aqibəti barədə dolğun və qaneedici açıqlama verməkdən acizdirlər.

İndi isə, tarixi sənədləri və qeyd edilən açıq-aşkar etirafları nəzərə almadan, məzmun baxımından incillərin özünü mütaliə edib araşdırıq:

Bu mütaliə və araşdırımlar bizi əmin edir ki, hazırkı incillər səmavi kitab deyil, bu əsaslarla:

Birincisi, incillərin eksər mövzu və məzmunu ikrəhdogru, məntiqdən kənar, süst və əsassızdır.

İkinciisi, onların mövzu və məzmunlarında paradoks və ixtilaflar mövcuddur.

Birinci iradın isbatı üçün aşağıdakı bir neçə nümunə yetərlidir:

### **İsanın “tanrı” olması**

İncillərin ayrı-ayrı ibarələrində İsa <sup>(aleyhi-s-salam)</sup> “tanrı” kimi təqdim olunur. Misal üçün, Markın incilində Məsihin dilindən belə nəql edir: “Katiblər necə deyir ki, Məsih Davudun oğludur... Davud özü onu Tanrı çağırır, belə isə necə ona oğul olsun (yəni, oğlu olsun) və avam insanlar onu xoşluqla qəbul etdilər<sup>1</sup>.

Həmin mətləb Matta incilində İsa <sup>(aleyhi-s-salam)</sup> barəsində nəql olunur: “İsa ondan soruşdu, dedi: Məsih barəsində nə güman edirdin? O kimin oğludur?

---

<sup>1</sup> “Mark incili”, fəsil 12, 35-37-ci cümlələr

Ona dedilər: Davudun oğludur!

Dedi: Bəs, Davud onun ruhunu necə Tanrı deyə çağırır? Belə ki, deyir: Tanrı mənim Tanrıma dedi: Mənim sağ əlimdə otur ki, düşmənlərini ayaq altına sərim. Bundan sonra Davud onu Tanrı çağırırdı. Necə övladı ola bilər?”<sup>1</sup>.

Bənzər təbirlər digər incillərdə də mövcuddur. Bu ifadənin ikrah hissi doğurmasına şübhə ola bilməz, çünki onun zahiri aşkar şirk və Məsihin ilahiliyi iddiasıdır.

### Məsihin ilk möcüzəsi

Yuhənna İncilində suyun pak şərabə dönməsini Məsihin ilk möcüzəsi kimi təqdim edir. Belə ki, deyir: İsa və şagirdlərini də toya dəvət etdirər. Elə ki, şərab tamam oldu, İsanın anası ona şərabin bitdiyini xəbər verdi (o yerə qədər ki) İsa ona dedi: Qədəhləri su ilə doldurun. Onları ağızına kimi doldurdular. Sonra onlara dedi: Badələri götürüb məclis başçısının yanına aparın, apardılar. Şərabə dönmüş suyu dadan məclis başçısı bunun hərədən olduğunu bilmədi. Lakin suyu əvvəlcədən dadan nökərlər bunu bilirdilər. Məclis başçısı bəyi çağırırdı və ona dedi: Hər kəs əvvəl yaxşı şərab gətirir, lakin məst olduqdan sonra ən pisini. Amma sən yaxşı şərabı indiyədək qoruyub saxlamışsan!

Bu, İsanın möcüzələrinin başlanğıçı idi ki, “Cəlil Qanay”<sup>2</sup> şəhərində baş verdi və öz əzəmətini göstərdi, şagirdləri də ona iman gətirdilər<sup>3</sup>.

Daha qəribəsi budur ki, Matta öz İncilində İsanın (*səlahiyyət*) şəhadətindən öncəki gündə (xristianların etiqadına əsasən) Məsih-dən nəql olunan cümlələrdə birbaşa şərabı “Məsihin qanı” kimi təqdim edir və deyir: “Və onlar (yəni həvarilər) yemək yedikləri vaxt İsa çörəyi götürdü, ona bərəkət verdi, bölüb həvarilərinə

<sup>1</sup> “Matta incili”, fəsil 22, 44-45-ci cümlələr

<sup>2</sup> Fələstin şəhərlərindən biridir.

<sup>3</sup> “Yuhənna incili”, ikinci fəsil, 2-12-ci cümlələr

payladı və dedi: Alın və yeyin! Budur mənim bədənim. Piyaləni götürüb onu şərab etdi, onlara verib dedi: Siz hamınız bundan için, çünkü bu, mənim qanımdır! ... Amma sizə deyim ki, bundan sonra üzüm meyvəsindən içməyəcəyəm, o günə qədər ki, onu sizinlə Atamın mələkutunda yenidən içəcəyəm”<sup>1</sup>.

Günümüzdəki xristianlar da o xatirəni yad etmək üçün “Yevxaristiya” adlı mərasim təşkil edirlər; çörək və şərabı Məsihin cismi və qanı adı ilə xüsusi qaydada fərdləri arasında paylayırlar (Yevxaristiya və qəribə qaydaları haqqında sonra qeyd edəcəyik).

İndi belə bir sual yaranır, mənfi təsiri insanın cismində, canında hiss olunan, ziyanları bütün gigiyena sahəsinə aid kitablıarda qeyd edilən, əxlaqi və ictimai fəsad baxımından zərərləri inkarolunmaz olan, hətta onun zərərini bilə-bilə aludəçisinə çevrilən kəslərin mövcudluğuna rəğmən, insanların əxlaqa dəvət edən peyğəmbərin şərab düzəltməsini necə qəbul etmək olar? Bu qədər asandırmı ki, peyğəmbərin ilk möcüzəsi şərab düzəltmək olsun və o, şagirdləri ilə ümumi məclisdə eləcə kef çəksin!?

Daha qəribəsi, şərabı öz qanı kimi tanıtmasıdır; özü də insan damarlarında hərəkət edən, həyat mənbəyi olan qanı!

Görəsən, məzmununda buna bənzər şeylər olan kitabın səmavi olması və bəşərə rəhbərlik etməsi mümkünürmü?

Hamısından da, qəribəsi bütün dünya xristianlarının qəbul etdiyi və onların vasitəciliyə tərcümə olunub dünyaya yayılan Əhdi-Qədimdə (Tövrat və yəhudillərin digər kitablarında) şərab dəfələrlə məzəmmət edilib, təqva, ağıl və hikmətə zidd bilinib və zinaya tay tutulub.

Tövratın “Ədədlər” kitabında belə yazılır:

“Allah Musaya müraciət edərək dedi: Bəni-İsrailə üz tutub onlara de: Kişi və qadın xüsusi nəzir (təqva nəziri) edib özünü Tanrıya aid etsə (özünü paklasa) şərab və məstedicilərdən çə-

---

<sup>1</sup> “Matta incili”, fəsil 26, 26-30-cu cümlələr

kinsin, sirkə şərabı və sirkə məstedicisi içməsin, heç bir üzüm şirəsini dadmasın, təzə üzüm və üzüm qurusu yeməsin, xüsusi günlərində (təqva nəziri dövrü) üzüm tağından düzəldilmiş hər hansı bir şeyi; tumundan qabığınadək yeməsin!”<sup>1</sup>.

Hərçənd ki, yuxarıdakı mövzu “təqva nəziri” adlı xüsusi bir nəzirə aiddir, lakin mətndən başa düşülən, spirtli içkiləri iç-meyin təqva ilə uyğun gəlməməsidir, hətta belə bir halda üzümə dair bütün məhsullardan çəkinmək lazımdır. Bu isə şərabın son dərəcə pis olduğunu çatdırır.

Huşənin kitabında (Bəni-İsrailin dördüncü peyğəmbəri) oxuyuruq: “Zina, şərab və üzüm şirəsi ürəyi tutur, qəlbi qaraldır”<sup>2</sup>.

Burada zina və şərab bir sıradə qeyd edilir və mümkündür ki, ürək dedikdə, ağıl mənasında həmin qəlb nəzərdə tutulsun, yəni insanın ağlını aparır. Üzüm şirəsi də dedikdə də, zahirən sadə şirə yox, məstedici şirə nəzərdə tutulur.

“Süleymanın təmsilləri” kitabının 20-ci fəslinin ilk cümləsində qeyd edilir: “Şərab istehza edir, məstedici qışqırıq gətirir, ona aldanan hər kəs hikmət sahibi deyil!”.

Bu cümlə, şərabın ağılı zay etdiyinə, insanı istehza və rişxənd obyektiñə çevirməsinə şəhadət verir.

“Süleymanın təmsilləri” kitabının 23-cü fəslində şərabın məzəmməti barədə belə deyilir: Şərab qırmızı olduğu, rəngini camdan bəlli etdiyi və həqiqətən də hərəkət etdiyi (titrəyir, ləpə-lənir) vaxt ona baxma! Çünkü, nəticədə ilan kimi çalır, əfi kimi sancır. Yad qadınlara gözün düşəcək, qəlbin əyriliklər barədə düşünəcək (nəzərində yanlış və azdırıcı düşüncələr peydə olacaq)<sup>3</sup>.

---

<sup>1</sup> “Tövrat”, “Ədədlər” kitabı, fəsil 6, 1-4 cümlələr

<sup>2</sup> “Huşənin kitabı”, fəsil 4, cümlə 12

<sup>3</sup> “Süleymanın təmsilləri”, fəsil 23, 31-33 cümlələr

“İşıya peyğəmbər” kitabında şərabın məzəmməti barədə daha aydın mətləblər gözə dəyir. Belə ki, deyir: “Vay olsun səhərlər durub məstedicilərin sorağına gedən və gecə saatlarına kimi oturub şərabın onları qızdırmasını güdən kəslərə!”<sup>1</sup>

Yenə orada deyilir: “Onlar da şərab vasitəsilə zəlalətə uğradılar, məstedicilərlə yollarını azdırılar”<sup>2</sup>.

Əhdi-Cədiddə, Pavelin efeslilərə məktubunda da belə deyilir: “Şərabın məsti olmayın ki, onda fəsad vardır”<sup>3</sup>.

Şərabdan çəkindirmək barədə olan açıq-aşkar cümlələr Əhdi-Qədim və Əhdi-Cədidin kitablarında gəlmış cümlələrdir. Bu kitablarda paradoksun mövcudluğuna dair canlı şahidlər olmasına baxmayaraq, orada şərab haqqında qeyd edilənlər Məsihin ilk möcüzəsi ilə əsla düz gəlmir və şərabın murdar və çirkinliyini, əxlaqi-ictimai fəsadlarını, azdırıcı olmasını bəyan edir.

Bütün bunlara rəğmən, sözügedən kitabların mövzu və məzmununun yenə də Allah tərəfindən olduğunu iddia etmək olarmı?!

### Sual:

İrad edilə bilər ki, spirtli içkilərin qadağan olmasına dələlat edən yuxarıdakı bütün sitatlar Əhdi-Qədimdəndir və bu səbəbdən xristianlar sözügedən bütün kitabların nəsx olmasını və Məsih dinində şərabın halallığı ilə heç bir ziddiyət daşımadığını iddia edə bilərlər.

### Cavab:

Bu irad bir neçə cəhətdən məqbul deyil:

Birincisi, Pavelin məktublarında şərabdan birbaşa çəkindirilmiş və o, fəsad mənbəyi sayılmışdır. Eyni zamanda xristianlar Paveli həvarılardən, onun məktublarını isə səmavi kitablar sırasında bilirlər.

---

<sup>1</sup> “İşıya peyğəmbər” kitabı, fəsil 5, cümlə 11

<sup>2</sup> “İşıya peyğəmbər” kitabı, fəsil 28, cümlə 7

<sup>3</sup> “Əhdi-Cədid”, fəsil 5, cümlə 18

İkincisi, sonradan qeyd edəcəyimiz kimi, incillərdə gələn Məsihin bəzi sözlərindən başa düşülür ki, o, Musa şəriətinə heç bir dəyişiklik etməyib, əksinə onu təkmilləşdirib, ona rəvac vermişdir.

Üçüncüsü, bütün bunlardan əlavə, cismi, ruhi, ictimai-əxlaqi zərərlərinə ağlın şahidlik etdiyi, həm də dana önce qeyd edildiyi kimi keçmiş şəriətlərdə zamandan asılı olmayaraq, haram olmuş bu növ (spirtli içkilər kimi) hökmlərin nəsx olunması, yəni qüvvədən düşməsi mənasızdır.

Məsələn, “İşıya” kitabında şərab azığınlıq qaynağı kimi təndirilmiş, “Süleymanın təmsillər”ində təhlükəli ilan və əfiyə bənzədilmişdir. Haramlığına dəlil kimi məst halda ağlı itirmək, başqlarının qadınlarına baxmaq və zehində günah fikrini formalaşdırmaq göstərilmişdir. Bu kimi məsələlərin zaman keçməsi ilə dəyişən, qüvvədən düşən olmaması məlumdur, belə hökm-lərdə heç vaxt qüvvədən düşmə ola bilməz.

### **Mariya Maqdalena dastanı**

Lukanın İncilində deyilir: Farisilərdən (efeslilərdən)<sup>1</sup> biri ondan (Məsihdən) birgə nahar etmək üçün vaxt aldı. Sonra o, farisinin evinə gəlib oturdu. O şəhərdə günahkar olan bir qadın eşitdi ki, İsa farisinin evində yeməyə oturub. Ətirlə dolu şüşə gətirdi, onun arxasında ayaqlarına yaxın durdu və göz yaşları ilə ayaqlarını yumağa başladı, saçları ilə onları qurutdu, sonra ayaqlarını öpdü, onları ətirlə ətirlədi. İsadən nahar vədəsi alan farisli şəxs bu səhnəni görüb öz-özünə dedi ki, əgər bu şəxs peyğəmbər olsaydı, hər halda ona toxunanın kim və necə bir qadın olduğunu bilərdi, çünki o günahkar qadındır.

İsa cavab verdi: Ey Şəmun, sənə deməyə sözüm var!

Dedi: Buyur, ey ustad!

---

<sup>1</sup> Farisilər yəhudi tayfalarındandır.

İsa Məsih dedi: Bir şəxsin iki nəfərdən alacağı vardı, birindən beş yüz, digərindən əlli dinar. Borcu qaytarmağa imkanları olmadığına görə borc sahibi onların hər ikisini bağışladı. İndi de görünüm, hansı biri ona daha çox məhəbbət bəsləyəcək?

Şəmun cavabında dedi: Güman edirəm, daha çox bağışlaşdıgı şəxs.

Həzrət İsa ona dedi: Gözəl dedin! Sonra həmin qadına işarə edib Şəmuna dedi: Bu qadını görmürsənmi? Sənin evinə gəldim, ayaqlarım üçün su gətirmədin, amma bu qadın ayaqlarımı göz yaşı ilə yudu, saçları ilə onları qurutdu. Sən məni öpmədin, o isə evə daxil olduğumda ayağımı öpdü. Başına yağ sürtmədin, lakin o, məni ətirlədi. Bu cəhətdən sənə deyirəm ki, günahı çox olan bağışlandı, çünki daha çox məhəbbət göstərdi, az bağışlanan kəs, az məhəbbət göstərəndir”<sup>1</sup>.

İncildən nəql etdiyimiz bu macəra barəsində bir neçə sual yaranır:

a) İsanın (*salihis*) günahkar qadının münasib olmayan və yanlış məhəbbəti qarşısında təslimciliyinə; göz yaşları ilə ayaqlarını yuyub saçları ilə qurutmasına, əlləri ilə ayaqlarını ətirləməsinə və davamlı öpməsinə (xüsusiylə, yaşlı, çirkin bir qadın deyildisə, şəhərin günahkarı sayılırdısa) icazə verməsinə nə lüzum vardı?

Əgər qəbul etsək ki, o, keçmiş günahlarından tövbə etmək üçün İsanın (*salām*) yanına gəlmışdı, günaha görə vicdan əzabı çəkməsi, Allaha iman gətirməsi, Məsihə bağlılığı, pozğun işləri tərk etmək qərarına gəlməsi buna yetərli idi və üzü sürtmək, əl çəkmək və bənzər artıq-əskik əməllərə heç bir dəlil və icazə yox idi. Görəsən, bu iffətdən kənar işlərin qarşısında təslim olmaq peyğəmbərlilik, xalqa rəhbərlik məqamına və səmavi kitabların mətininə uyğundurmu?

---

<sup>1</sup> “Luka incili”, fəsil 7, 36-47 cümlələr

b) Görəsən, həzrət Məsihin bu əməli digər insanlar, xüsusilə də həvarilər üçün örnək olmazdım ki, belə utancverici məhəbbətlərə qucaq aqsınlar?

c) Bu macərada Məsihdən nəql edilən üzr çox qəribədir. Ona görə ki, qeyd edilən üzrün xülasəsi budur ki, bu qadının günahı sənin (ey Şəmun) günahından çoxdur və çox məhəbbət göstərdiyi üçün çox da bağışlandı. Bu cavabın Şəmunun Məsihə qarşı qəlbindən keçirdiyi iradla nə kimi əlaqəsi olduğu məlum deyil və bu misal, bu məntiqlə onun Məsihə iradına necə cavab olacaq?

Hər halda, Luka İncilinin bu hissəsi də, bu kitabların təhrif olunmasına dair növbəti bir şahiddir, xüsusilə də bu dastan həqiqətdən çox əfsanəyə bənzəyir. O qədər göz yaşı hardadı ki, başqasının ayağını (su əvəzinə) onunla yusun və saçını ilə qurulasın?!

### Xristianlıqda boşanmanın hökmü

Hazırkı incillərdə boşanmaq barəsində kəskin hökmərək gözə dəyməkdədir, hansı ki, nə səmavi hökmərə, nə də bəşərin dəqiqliq qanunlarına bənzəri var. Belə ki, heç bir məntiqlə düz gəlmir və o da, boşanmanın qəti qadağan olunmasıdır. Lukanın İncilində qeyd edilir: Hər kim qadınımı boşayıb, başqası ilə nikaha girsə, zinakardır və hər kim boşanmış qadını nikahına alsa, zina etmişdir<sup>1</sup>.

Buna bənzər hökmərə Markın incilində<sup>2</sup> və Mattanın incilində<sup>3</sup> gəlmişdir.

Maraqlıdır ki, Mattanın incilində deyilir: Bir dəstə Bəni İsraili Məsihə *(aleyhis salam)* irad etdilər ki, Musa *(aleyhis salam)* boşanmağa icazə vermişdi, bəs, sən niyə qadağan etmişən? O, elə bir cavab verdi

---

<sup>1</sup> “Luka incili”, fəsil 16, cümlə 18

<sup>2</sup> “Mark incili”, fəsil 10, cümlə 11

<sup>3</sup> “Matta incili”, fəsil 5, cümlə 33

ki, bu xüsusda müxtəlif məqamlara aydınlıq gətirir. İncilin orijinal mətni:

“Ona (yəni İsaya) dedilər: Bəs, niyə Musa əmr verdi ki, boşasınlar və ayırsınlar?

O dedi: Musa sizin daş qəlbinizə görə, sizə icazə verdi ki, qadınlarınızı boşaya bilərsiniz, lakin əvvəldən belə deyildi. Və sizə deyirəm hər kim arvadını zina səbəbi istisna olmaqla boşayıb başqasını nikaha alsa, zinakardır və hər kim boşanmış qadını nikahına alsa, zina etmişdir.

Həvarilər ona dedilər: Əgər ər-arvadın hökmü belədirse, nikaha girməmək daha yaxşıdır.

O dedi: Əta olunan kəslərdən başqa məxluqatın heç biri bu sözü qəbul etmir, çünki xacələrdir ki, analarının qarnından belə çıxırlar, xacələrdir ki, camaatdan belə çəkinirlər, xacələrdir ki, Allahın mələkutuna görə qəbul etmək gücünə malik olduğu halda, qəbul edirlər (hər kimi qabiliyyəti varsa, onu qəbul etsin – digər tərcümədə)”<sup>1</sup>.

Yuxarıdakı ibarədən bir neçə məqam başa düşülür:

- Boşanma əvvəldən dini hökm deyildi.
- Musa (<sup>əlyəhisi</sup> *salam*) camaatın daşürəkliliyinə görə boşanmaya icazə verib.
- Zina səbəbi istisna olmaqla, heç bir halda boşanmaq olmaz.
- Bacaranların evlənməməsi daha yaxşıdır (çünki Məsih şagirdlərinin sözünü təsdiq etdi və dedi: Amma, bütün insanlar evlilikdən çəkinə bilməzlər, yalnız ilahi lütf və mərhəmətə nail olanlar bunu bacarar. Sonra bu sözün təsdiqi üçün xacələri üç qrupa böldü: anadangəlmə xacə olmaq, insanlar arasında bilinən xüsusi üsulla xacə olmaq, Tanrı və mələkut üçün xacə olmaq. Xristian rahiblərinin evlənməməsinin bir səbəbi də Məsihin və şagirdlərinin sözündən ilham alması ola bilər.)

---

<sup>1</sup> “Matta incili”, fəsil 19, 7-12 cümlələr

Hər bir surətdə incillərin açıq-aşkar ibarələri xristianların boşanmağı qadağan bilməsinə səbəb olub. Ancaq, bu gün bir çox xristian xalqları həyatın vacib tələblərinə əsasən, bu qanunu pozub, öz ölkələrində boşanmağı qanuniləşdiriblər.

İndi də, bu hökmü araşdırıq:

**1.** Burada ilk nəzərə çarpan şey budur: Məsih özünü Tövratda gələn dinin islahatçısı kimi deyil, təkmilçisi kimi təqdim edir. Musanın (*aleyhiss*) (*salam*) dinində icazəli olan bir şeyi necə kökündən qadağan edə bilər?

Matta incilində deyilir:

“Güman etməyin ki, Tövratı və nəbilərin səhifələrini batıl etməyə gəlmışəm. Xeyr, batıl etməyə deyil, əksinə təkmilləşdirməyə gəlmışəm. Odur ki, hər halda sizə deyirəm: göy və yer məhv olmadıqca, əsla Tövratdan (bir hər) və nöqtə itməyəcək ki, hər şey həyata keçsin. Deməli, hər kəs bu hökmələrin ən kiçiyini belə pozub, camaata elə öyrətsə, mələkut aləmində ən aşağı sayılacaq”<sup>1</sup>.

Həmin mövzu Lukanın incilində də gəlmışdır:

“Lakin, göyün və yerin dağılması, Tövratdan bir nöqtənin düşməsindən daha asandır!”<sup>2</sup>

Məlumdur ki, Tövratdan bir nöqtə düşməməsi dedikdə, naxışları və yazıları nəzərdə tutulmur, çünkü zamanla onlar itir, əksinə məqsəd bu yazı və naxışların mənasıdır. Yəni, kitabın mövzu və hökmələri əsla nəsx olmayıcaq (Əlbəttə, hazırkı inciləri qəbul edənlərin etiqadına əsasən).

“Nəsx” lügətdə, elə aradan qaldırmaq mənasındadır. Bəlkə də, İncilin bu təbirinin (ərəb dilinə) tərcüməsində ən düzgün ifadə elə “nəsx” kəlməsi olsun.

**Sual:**

---

<sup>1</sup> “Matta incili”, fəsil 5, 17-19 cümlələr

<sup>2</sup> “Luka incili”, fəsil 16, cümlə 17

Ola bilsin ki, bu hökm şəriət və Tövratın tərkib hissəsi deyil, Musanın (*səlyhis*) dili ilə bəyan olunan müvəqqəti hökm idi.

### Cavab:

Bu hökm, xristianların da qəbul etdiyi Tövratda birbaşa gəlmişdir və Musa (*səlyhis*) şəriətinin digər hökmləri kimi aşkar qeyd edilmişdir.

Tövratın beşinci kitabı “Qanunların təkrarı”nda<sup>1</sup> belə yazılır: Bir qadını öz nikahına keçirən kimsənin qadın xoşuna gəlməsə, onda nəlayiq bir şey tapsa, o zaman boşanma ərizəsi yazıb əlinə verdikdən sonra evindən çıxarsın. (Qadın) onun evini tərk edərək bir başqasının arvadı olsun. Əgər növbəti ər də onu bəyənməsə, boşanma ərizəsi yazıb əlinə verdikdən sonra onu evdən çıxarsın<sup>2</sup>.

### Məntiqdən kənar bir hökm

Sözsüz ki, evlilik müqəddəs bir əhd-peymandır və ömrün sonuna kimi davam etməsi üçün səy göstərmək lazımdır. Amma, şübhəsiz, elə zərurətlər də irəli gəlir ki, bu əhdin davamlılığını dözülməz edir, müxtəlif fəsadların yaranmasına, yaxud tərəflərin narahatlığına səbəb olur. Evliliyin belə hallarda, narahatlılıq və fəsad törətsə belə, davam etməsinə əsla israr edə bilərik. Nümunə olaraq, bir neçəsini xatırladırıq:

a) Qəti mümkün olmayan məqamlarda; hər hansı səbəbdən ruhiyyəsi uyğun gəlməyən kişi və qadın münasibətlərində - hansı ki, yola gələcəklərinə heç bir ümid yoxdur – saziş olmadığı halda, müştərək həyatlarını davam etdirmələrinə məcbur et-sək, intihar və ya evdən qaçmaqla nəticələnə bilər. Yaxud da, bir-birini məhv etmələri qorxusu yaranar. Reallaşması mümkün olan belə bir fərzlə, acı nəticələr doğuracağına rəğmən, onları

---

<sup>1</sup> Musanın şəriəti onda təkrar olduğu üçün onu “Qanunların təkrarı” adlandırıblar.

<sup>2</sup> “Tövrat”, “Qanunların təkrarı”, fəsil 24, 1-4 cümlələr

müştərək həyatın davamına məcbur etmək ağlabatandırı? Belə hallarda kişidən birdəfəlik boşanma haqqını almağımız doğrudurmu?

b) Məcburiyyət halında; ər və arvad hər ikisi eyni məkananda yaşamaq gücünə malik olmadığı (misal üçün, biri təbiətinə görə isti və quru, digəri isə rütubətli və soyuq iqlimdə yaşamaq istəyir), yaxud kişinin iş yeri arvadın təbiətinə uymayan məkananda olduğu halda demək olarmı ki, ər və arvad birinci evliliklərində qalmağa məcburdurlar, əgər kişi boşanmaq, yaxud ikinci evlilik istəsə, zina etmişdir?

c) Tərəflərdən birinin əlacsız xəstəliyə tutulması və ya dəli olması, yaxud cinsi münasibətlərə mane olan xəstəliyə yoluxması, yaxud da cütlüklərdən birinin itkin düşməsi halında icbar hökmü ilə evlilik zindanında əbədi həbs etmək olarmı? Hansı ki, heç bir faydası yoxdur və nəticəsi ziyanдан başqa bir şey deyil.

Ümumiyyətlə, belə məqamlarda evliliyin davamlılığına israr etmək, əksər hallarda zinaya düşməklə nəticələnir; belə ki, həmin əməlin qorxusundan belə bir hökm verilmişdir. Məlumdur ki, belə bir vəziyyətdə bir ömür yaşamağa çox az adam razı olar.

Bəlkə də, deyəcəksiniz ki, bir dəfə zinadan sonra üzr götürüləcək, boşanmaq icazəli olacaq və ömrün sonuna kimi davam etməyəcək. Lakin diqqət etmək lazımdır ki:

Birincisi, bu hökm zina edən kişi barəsində yox, qadın barəsindədir. Deməli, əgər qadın dəli və ya itkin, yaxud cinsi yاخınlığı mümkünzsuz edən xəstəliyə yoluxmuş, ər isə gənc biri olsa, onlarla iffətdən kənar iş görsə belə, ömrünün sonuna kimi həyat yoldaşına dözməlidir.

Daha yaxşı olmazmı ki, onu boşayıb, özü üçün yeni bir həyat qursun?

İkincisi, sözün mənasından belə çıxır ki, qadına zina etməsi üçün haqq tanımlı, ya onu sərbəst buraxmalıyıq. Bundan

sonra isə kişiyə boşamaq icazəsi verməliyik. Daha yaxşı olmazmı ki, elə əvvəldən, bu qanunsuz işə mürtəkib olunmadan, ona boşamaq icazəsi verilsin?

Bu cəhətdən boşanma qadağasına riayət edilən mühitdə bir çox pozğunluqlara şahid oluruq, hətta xristian keşişlər də buna etiraf edirlər. Katoliklərin möhtərəm keşişlərindən biri Manhattan şəhərinin ilahiyyat universitetinin professoru B.C. Sel bir məqaləsində yazır:

Boşanmanın qarşısını almaq üçün Katolik kilsəsinin sərt və zorakı mövqeyi doğru deyil və ər-arvadın əxlaq pozuntusuna yol açır, bir-birilərindən ayrı yaşamağa məcburdurlar<sup>1</sup>.

Bunu da keçsək, “boşanmanın yeganə yolu arvadın zina etməsidir” iddiasının özündə, müştərək həyat yaşamaq istəməyən kişi və qadınlar təşviq edilir, yəni öz məqsədlərinə çatmaq üçün bu vasitədən istifadə edib, azad ola bilərlər.

Yeri gəlmışkən, bu hal dəfələrlə baş vermişdir. Praktiki olaraq, insanları pozğunluğa dəvət edən qanunun özü və kitabının məzmunu səmavi ola bilərmi?

**3.** Burada diqqəti cəlb edən digər mövzu, boşanmağa dair İncildən nəql etdiyimiz ibarələrdə bu cümlənin gözə dəyməsidi: “Musa sizin daşürək olduğunuzu görə, sizə qadınlarınızı boşamaq icazəsi vermişdir”.

Burada sual yaranır ki, cəmiyyətin daşürəkliliyi bahasına məsləhət görülmüş və görülməkdə olan hökmü onun ziddinə dəyişmək olarmı? Tutaq ki, buna bərəət qazandırdıq, yenə sual qalır ki, o zaman Məsihin dinini qəbul etməklə vəzifələnən Bəni İsrail cəmiyyəti artıq daşürək deyildi, yoxsa incillərin şəhadətinə əsasən, ən böyük daşürəkliyi Məsih və ardıcıllarına onlar etdilər?

---

<sup>1</sup> “Keyhan” qəzeti, ۲۰/۰۲/۱۹۶۸

## Təbii bir ehtiyacla mübarizə

Bütün bunları nəzərə almasaq, Matta incilinin 19-cu fəslində üç dəstə xacə haqqında nəql etdiyimiz ibarələrdən, ondan əvvəl və sonrakı cümlələrdən yaxşı başa düşülür ki, əgər insan Tanrıının mələkutu üçün özünü xacə edə bilsə, fəxrdir, amma hər kəs bunu bacarmır.

Əgər xacə olmaqdan məqsəd, onun həqiqi mənası olsa, onda bu çox qəribə göstərişdir, iradı isə hamiya bəllidir.

Yox, əgər məqsəd mütləq şəkildə evliliyin tərkidirsə, bu həm yaradılış qanununa ziddir, həm ağıl, məntiq və ictimai məsləhətə qarşıdır, həm də Əhdi-Cədidiñ bəzi kitablarının məzmuunu ilə birbaşa uyğun gəlmir.

Bildiyimiz kimi dini qanunlar, yaradılış qanunlarının təkmilləşdirici olmalıdır. Başqa ifadə ilə desək, şəriət sistemi yaradılış sistemini təkmilləşdirməlidir. Bəs, necə ola bilər ki, Allah yaradılış yolu ilə insanın vücudunda xüsusi bir instinct yaratdıqdan sonra, din vasitəsilə də tamamilə qarşısını alsın (onu mötədil etmək yerinə)?

Hansı məntiq və ağıl icazə verir ki, çox cəmiyyətli təbəqə fitri bir işi həmişəlik tərk etsin, xüsusilə bu təbəqə – ruhani təbəqə – cəmiyyətin seçilmiş təbəqəsidirsə və mümkünkündür ki, onlardan həm irsiyyət, həm də tərbiyəvi mühit hökmü ilə xalqın mənəvi rəhbərliyi məqamına yiylənməkdə nəzərə çarpacaq zəka, istedada malik olacaq övladlar dünyaya gəlsin.

“Kilsə islahatları tarixi” kitabının müəllifi Con Elder – hansı ki, özü də protestant kilsəsi ardıcıllarından – subay həyat, onun vaiz və keşiş təbəqəsinə təhmili ənənəsinə etiraz əsnasında yazar:

Protestant məmləkətlərində sabit olmuşdur ki, vaizlərin övladları ali və mühüm məqamlara yiylənməkdə xalqın digər təbəqələrinin övladlarından iyirmi dəfə daha istedadlıdır<sup>1</sup>.

---

<sup>1</sup> “Kilsə islahatları tarixi”, səh. 115

Bundan əlavə sözügedən mövzu Əhdi-Cədiddən sitat gətirdiyimiz Pavelin məktubları ilə də uyğun gəlmir. Pavelin korinflilərə ilk məktubunda oxuyuruq: “Digər elçilər və Tanrı qardaşları kimi bir dindar bacını (rahibəni) arvad alıb, özümüzlə aparmağa ixtiyarımız yoxdurmu?”<sup>1</sup>.

Bu kəlamdan, Pavelin və Məsihin digər həvariləri, elçiləri və qardaşlarının da evləndikləri və belə bir mövzuya qadağa qoymadıqları çox gözəl başa düşülür.

Pavelin Timofeyə ilk məktubunda deyilir: “Keşiş (yepiskop) gileysiz, zirək, ağıllı bir qadına sahib, nizam-intizamlı, qonaqpərvər və təlimə rəğbətli olmalıdır”<sup>2</sup>.

Qeyd edək ki, həmin məktubun 4-cü fəslində deyilir:

“Amma Ruh birbaşa deyir: Axır zamanda bəziləri imandan dönüb, azğın ruhlara, şeytanların təlimlərinə qulaq asacaqlar. Yalnız özlərini görən yalancılar riyakarlıqla evliliyi qadağan edəcək, haqqı tanıyan və möminlərə Tanrıının yaratdığı qidalarдан çəkinməyi hökm edəcəklər ki, onları şükür etməklə yesinlər”<sup>3</sup>.

Bu kəlamdan yaxşı başa düşülür ki, evlilik qadağası sonrakı dövrlərdə vücuda gələn bidətlərdəndir və bu, şeytanların, azğın ruhların zəlaləti nəticəsindədir.

Bu qeyd edilənlər, Matta incilindən başa düşülənlərlə ziddiyət təşkil edir və bir araya gəlməsi mümkün deyil.

Qeyd edilənlərdən belə bir həqiqət üzə çıxır ki, boşanmanın şəriət hökmü olmamasına dair Matta İncilinin cümlələrindən istifadə olunan və katolik kilsəsinin indi də keşislər üçün icbari qanun kimi tanıdığı əbədi subaylıq həm Əhdi-Cədid kitablarının məzmunu, həm də ağıl və ictimai məsləhətlə ziddir.

---

<sup>1</sup> “Əhdi-Cədid”, Pavelin məktubu, fəsil 9, cümlə 5

<sup>2</sup> Yenə orada, fəsil 3, cümlə 2

<sup>3</sup> “Əhdi-Cədid”, Pavelin məktubu, fəsil 4, 1-3-cü cümlələr

Hətta, xristian ruhanilər sisteminin məsləhəti də bu qanuna tamamilə ziddir. Ona görə ki, bu mövzu, keşişlərin icbari subaylığını dəstəkləyən katolik ruhanilərinin bir çox problemlər yaşamasına səbəb olur, çünkü bildiyimiz kimi cinsi ehtiyac bəşərin ən asi ehtiyacdır, bir ömür onu həbs etmək əksər insanlar üçün mümkün deyil. Onun kontroldən çıxması rüsvayçılığa gətirib çıxarır və bu, xristian ruhaniləri arasında dəfələrlə baş vermiş, qəribə problemlər yaratmışdır.

Con Elder “Kilsə islahatları tarixi” kitabında da, buna etiraf etmişdir:

Eyni halda, bu məqamı tam üzrxahlıqla qeyd etmək lazımdır ki, subay qalmağa söz vermək, buna and içmək və əks cinsin nümayəndəsi ilə fasılə saxlamaq ənənəsi Lüterin dövründə keşişlər tərəfindən təkrar-təkrar pozuldu. Belə bir əhdı pozmaq öz növbəsində bir ar, beynəlxalq rüsvayçılıq idi<sup>1</sup>.

Qeyd edilənlərdən əlavə, güclü bir meylin boğulması və düzgün yollarla təmin edilməməsi, adətən, kəskin reaksiya, ruhi və cimsi narahatlıqlarla yanaşdır.

Bu səbəbdən evlilik həddinə çatan bir çox gənclər bu işi görmədikdə, psixoloji narahatlıqlara, təşviş, coşqunluq, fikir dağınılığı, həyata etinəsizlik, pessimistlik və bu kimi şeylərə düşçər olur. Əlbəttə, evlilikdən sonra bütün mənfi təsirlər aradan qalxaraq, yerini tam rahatlıqla əvəz edir.

Qurani-kərim də bu həqiqətə işaret edərək buyurur:

”وَمِنْ عَبَائِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لَتَسْكُنُوا إِلَيْهَا“

“Onların yanında aramlıq tapasınız deyə, sizin üçün öz cinsinizdən zövcələr yaratması onun (Allahın) nişanələrindəndir...”<sup>2</sup>.

<sup>1</sup> “Kilsə islahatları tarixi”, səh. 116

<sup>2</sup> “Rum” surəsi, 21-ci ayə

Belə bir halda bir qrup insanın – xüsusilə asudəliyə, ruhi rahatlığa daha çox möhtac din təbliğatçıları, ruhanilər və alimlərin – əxlaq pozuntusuna, fikir dağınıqlığına və dinliyin olmasına səbəb olan işi görməsi doğrudurmu?

### İslamda evlilikdən imtina

Sual: Burada irad tutula bilər ki, evliliyin tərki İslam dinində də, mədh edilmişdir. Buna şahid, Qurani-kərimdə Yəhya barəsində gələn ayədir:

أَنَّ اللَّهَ يَشْرُكَ بِيَحْبِي مُصَدَّقًا بِكَلْمَةِ مِنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَبَيْباً مِنَ الصَّالِحِينَ

“Allah səni Yəhya ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbəri, çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir.”<sup>1</sup>

“həsur” – “həsur” evlilikdən imtina edən kəs mənasındadır və ayənin Yəhyanı mədh etdiyi məlumdur.

Cavab: Bütün İslam fəqihlərinin yekdil rəyinə görə, evlilik ona meylli olanlar üçün müstəhəbdır. “Cəvahirul-kəlam” kitabının müəllifi “Nikah” bölməsinin əvvəlində yazır:

“النكاح مشروعٌ بل مستحبٌ لمن تاقت واشتاقت نفسه إليه من الرجال والنساء كتاباً  
وستة مستفيضة أو متواترة وإنجاعاً بقسميه من المسلمين فضلاً عن المؤمنين أو ضرورة من المذهب بل  
الدين”

“Bu xüsusda nəql olunan bütün hədislər bu həqiqəti birbaşa təsdiq edir”<sup>2</sup>.

Aydındır ki, bəhsimiz, adətən, evliliyə meylli olan kəslər barəsindədir. Ancaq evliliyə çox da meylli olmayan kəslərə gəlinçə, məşhur rəyə əsasən belə şəxslərin evlənməsi müstəhəb-

<sup>1</sup> “Ali-İmran” surəsi, 39-cu ayə

<sup>2</sup> Daha ətraflı məlumat üçün “Vəsailuş-şia”nin “Nigah” kitabına müraciət edin.

dir. Evlilikdən imtina məsələsi isə, sadəcə bir zəif nəzərə əsasən, müstəhəbdır. O da, qeyd edilən ayəyə istinad etmişdir. Amma, ayənin bu mənaya dəlalət etdiyi aydın deyil. Ona görə ki, “حصْرٌ – هَسْرٌ” kəlməsi həbs mənası verən “حصْرٌ” – “هَسْرٌ” kökündəndir. Bir çox təfsircilər kəlməni belə mənalandırmışlar:

“البالغ في حبس النفس عن الشهوات والمالهي”

“Nəfsini şəhvət və əyləncədən saxlamaqda həddini aşmaq”.

Deməli, bu söz evlilikdən imtinanın mədh edilməsinə dəlalət etmir.

Ayənin konteksi də bunu təsdiq edir, çünki peyğəmbərlik üçün bəyənilmiş bir xüsusiyyət və imtiyaz kimi qeyd edilmişdir. Evlilikdən imtina mədhə layiq olsaydı belə, bu qədər əhəmiyyət daşımadı.

“حصْرٌ – هَسْرٌ” kəlməsindən məqsədin evlilikdən imtina edən kəs olduğunu fərz etsək, yenə məqsədin əsil məna deyil, məna tələbləri olması mümkündür. Yəni, mədh nəfsə sahib çıxmaga və şəhvətə hakimliyə görə ola bilər.

Hər halda, naməlum bir kəlməyə görə İslam alımlarının yekdil rəyini və bir sıra aşkar hədisləri kənarə qoymaq olmaz.

Peyğəmbərdən (صَلَّى اللّٰهُ عَلٰيْهِ وَسَلَّمَ) nəql edilən bir hədisdə deyilir:

“مَا اسْتَفَادَ امْرُءٌ مُسْلِمٌ فَانِدَةً بَعْدَ إِلْيَسْلَامِ أَفْضَلُ مِنْ زَوْجٍ مُسْلِمَةً تَسْرُّهُ إِذَا نَظَرَ إِلَيْهَا وَتُطْبِعُهُ إِذَا غَابَ عَنْهَا فِي نَفْسِهَا وَمَالِهِ”

“Müsəlman kişi üçün İslami qəbul etdikdən sonra ona baxanda qəlbi şad olan, əmr verdikdə itaət edən, ər evdən çıxdıqda özünü və ərinin malını qoruyan qadından daha faydalı bir nəsibi olmamışdır”<sup>1</sup>.

---

<sup>1</sup> “Fürui-Kafi”, c. 5, səh. 327

## **XRİSTİANLIĞA QISA BİR BAXIŞ**

Dünya dinlərinin hər biri, dini təlimlər və maarif nəzərin-dən, başqa ifadə ilə desək, hər bir xüsusi fikri və mənəvi məktə-bin insanlarla ilk qarşılaşan zaman özünü göstərən özünəməxsus siması vardır. Dinin bu ümumi siması bizə bir çox şey öyrədə və həmin dinin araşdırılmasında, onun digər təlim, xüsusiyyət və məqsədlərini anlamaq istiqamətində yol göstərə bilər.

“Dinin siması” dedikdə məqsəd bu dinin aləmin yaranma-sı, insanların çoxalması, peyğəmbərlərin göndərilməsinin hədə-fi, ölümdən sonra insanın taleyi, həqiqi səadət və xoşbəxtliyə çatmağın yolları, insanların ictimai həyatdakı əlaqələrinin keyfiyyəti kimi məsələlər haqqında ümumi baxışı və bunları necə izah etməsidir.

Məlumdur ki, bu ümumi baxış dinin kiçik məsələlərdə də yolunu aydınlaşdırır.

Burada ilk önce sözügedən məsələlər haqqında İslam dini-nin əsl simasını (nəzərini) araşdırıb, sonra da onu hazırlı xristi-anlıqla müqayisə edəcəyik və bununla da bir çox məsələlər aydınlaşacaq.

İslam dininin əsas mənbəyi (Quran ayələri) qeyd olunan məsələlər haqqında belə buyurur:

1. Bu aləmdə hər şey insan üçün yaradılıb və onun əmrinə tabedir, onun ehtiyaclarının təmin olunması üçündür:

“أَلَمْ تَرَوْ أَنَّ اللَّهَ سَخَّرَ لَكُمْ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ”

“Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini görmürsünüz mü?!”<sup>1</sup>

“وَسَخَّرَ لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ ذَائِبِينَ”

---

<sup>1</sup> “Loğman” surəsi, ayə 20.

“(Daim öz dairəsində, hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəş və Ayı sizin ixtiyarınıza verən Odur!<sup>1</sup>

“وَسَخَّرَ لَكُمُ الْيَلَ وَالنَّهَارَ”

“...gəcəni və gündüzü sizin ixtiyarınıza verən Odur!”<sup>2</sup>

“...وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ”

“...dənizi də sizə ram edən Odur!”<sup>3</sup>

“...وَسَخَّرَ لَكُمُ الْأَنَهَارَ”

“...çayları sizə ram edən Allahdır!”<sup>4</sup>

“وَسَخَّرَ لَكُمُ الْفُلْكَ لِتَسْجُرِي فِي الْبَحْرِ بِأَمْرِهِ”

“Allah Onun əmri ilə dənizdə üzmək (yüklerinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe etdi!”<sup>5</sup>

Buradan məlum olur ki, ən böyük izzət, dəyər və şəxsiyyət insana məxsusdur və bu dünyada hər bir şey onun üçün yaradılmışdır.

2. Bütün varlığının başlangıcı (mənbəyi) Allahdır və hər şey Ona tərəf qayıdacaq. Başqa sözlə desək, bütün varlıq hər bir cəhətdən kamil, sonsuz və qeyri-məhdud olan “Varlıq”a (Allaha) doğru hərəkətdədir:

“وَهُوَ خَالقُكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ ”...

“...sizi ilk dəfə yoxdan yaradan Odur və siz indi Onun hüzuruna qaytarılırsınız!”<sup>6</sup>

---

<sup>1</sup> “İbrahim” surəsi, ayə 33.

<sup>2</sup> “İbrahim” surəsi, ayə 33.

<sup>3</sup> “Nəhl” surəsi, ayə 14.

<sup>4</sup> “İbrahim” surəsi, ayə 32.

<sup>5</sup> “İbrahim” surəsi, ayə 32.

<sup>6</sup> “Fussilət” surəsi, ayə 21.

3. İnsanın yaratılmasında məqsəd onun, bütün kamal sifətlərinin mənbəyi olan o pak Zata bir nişanə olmasıdır.

Quran insanın yaradılış mərhələsində ilk olaraq belə buyurur:

“إِنَّمَا جَاعِلُ فِي الْأَرْضِ خَلِيفَةً”

“...Mən yer üzündə bir xəlifə (cənişin) yaradacağam.”<sup>1</sup>

Daha sonra insanların yaratılması, varlıqların həqiqətlərinin ( علم الاسماء ) – “adların təlimi”) ona öyrədilməsi və bunlar mələklərə ərz olunan zaman onların insanların elmi qarşısında aciz olduqlarını etiraf etmələri hadisəsini bəyan edir. Bundan əlavə, insanların ali keyfiyyətlərinin inkişafını onun yaradılışının digər bir hədəfi kimi göstərərək “kamil insan”a Allah bəndəsi ibarəsi ilə işarə edir:

“وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيُعْبُدُونَ”

“Mən cirləri və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım!”<sup>2</sup>.

Bununla da hədəfin kamil insan (Allah bəndəsi) yetişdirmək olduğunu vurgulayır. Allah bəndələrinin, kamil insanların xüsusiyyətlərini “Furqan” surəsinin 12 ayəsində bəyan edir və onun məzmunu belədir:

“Allahın xüsusi bəndələri o şəxslərdir ki, yer üzərində aram və təkəbbürlük etmədən, təvazökar halda yeriyər, ağılsız, məntiqsiz sözə qarşı kobud davranışmaz, onlara gözəl cavab verərlər. Allah hüzurunda alınlarını səcdəyə qoyar və Onun qarşısında dua və raz-niyaz edərlər. Əməllər müqabilində Onun verəcəyi əzablardan qorxarlar və buna görə də əməllərində ehtiyat edərlər. Allah yolunda sədəqə və hədiyyə verərlər və onlar bunda israfkarlıqdan və xəsislikdən uzaqdırlar. Allaha tay, bərabər və bənzər olan başqa birisini qəbul etməz və heç vaxt əllərini

<sup>1</sup> “Bəqərə” surəsi, ayə 30.

<sup>2</sup> “Zariyat”, surəsi, ayə 56.

günahsızların qanına bulamazlar. İffətlərini, paklıqlarını çirkaba salmaz, qoruyub saxlayarlar. Əgər günah etsələr, tez tövbə edə-rək Allaha tərəf qayıdar və etdikləri pis əməllərini gözəl əməllə-ri ilə əvəz edərlər. Heç vaxt batıl və qadağan olunmuş yerdə ha-zır olmaz və kibarcasına imanla, təqva ilə batıldən uzaq durar, ondan yan keçərlər. Allahın kəlamları və varlıq aləminin hər ye-rində Ona işarə edən əlamətlər qarşısında kor və karlar kimi de-yillər. Onlar öz ailələrini islah etməkdə xüsusi diqqət edərlər və Allahdan gözlərinin nuru olması və qəlblərinin daha da işıqlan-ması üçün pak və layiqli həyat yoldaşı və övlad istəyirlər. Onlar böyüklük və izzəti təqvada axtarırlar və Allahdan istəyirlər ki, onları təqvalılarının rəhbəri və onlara örnək etsin.”

Bu sahədə İslamin məntiqi və baxışı qeyd olunan ayələr-dən məlum olur.

4. İslam nəzərindən peyğəmbərlərin göndərilməsinin əsas hədəfi bir neçə məsələdən ibarətdir:

#### **Ədalətin icrası və bərpası:**

**لَقَدْ أَرْسَلْنَا رُسُلًا بِالْبَيِّنَاتِ وَأَنْزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقُسْطِ**

“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmə-rini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.”<sup>1</sup>

**Təlim-tərbiyə (maarifləndirmə) və azgınlıqdan qoru-maq:**

**“هُوَ الَّذِي بَعَثَ فِي الْأَمَمِينَ رَسُولًا مِنْهُمْ يَشْلُوا عَلَيْهِمْ عَآيَاتِهِ وَيَزْكِيْهِمْ وَيَعْلَمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلِ لَفِي ضَلَالٍ مُّبِينٍ”**

“Ümmi (əksəriyyəti yazıb-oxumaq bilməyən) ərəblərə öz-lərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini

<sup>1</sup> “Hədidi” surəsi, ayə 25.

oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti öyrədər.”<sup>1</sup>

**Günahm qarənlıqlarından iman, həqiqət və itaət nuru-na tərəf hidayət:**

“كتاب أنزلاه إليك لتخرج الناس من الظلمات إلى النور”

“(Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanları zülmətlərdən nura (küfrdən imana) çıxartmaq üçün nazil etmişik).”<sup>2</sup>

### **İnsanlara mənəvi həyat bəxş etmək:**

“يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِرَسُولِهِ إِذَا دَعَاكُمْ لِمَا يُحِبُّكُمْ”

"Ey iman gətirənlər! Peygəmbər siz, sizləri dirildəcək bir şeyə (imana, haqqaya) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin!".<sup>3</sup>

**Bütün insanlar ölümdən sonra qiyamət günü yenidən həyata qaytarılacaqlar, yaxşı və pis əməllərinin nəticələrini görəcəklər:**

فَمَن يَعْمَلْ مُثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ

“Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürse, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır.).”

”وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ

“Kim də zərrə qədər pis iş görmüşdürse, onu (onun zərərinini) görəcəkdir (cəzasını çəkəcəkdir).”<sup>4</sup>

Bununla da onun yaxşı və pis əməllərinin heç biri, hətta ən kiçiyi belə unudulmayacaq və o, mükafat və ya cəzasını alacaq.

Bədən üzvləri, hətta üzərində yaşadığı yer də onun əməllərinə şahidlik edəcək. Belə ki,

<sup>1</sup> “Cümə” surəsi, ayə 2.

<sup>2</sup> “İbrahim” surəsi, ayə 1.

<sup>3</sup> “Ənfal” surəsi, ayə 24

<sup>4</sup> "Zalzela" surası, 7 ve 8-ci ayalar.

“الْيَوْمَ نَخْتِمُ عَلَيْ أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشَهَّدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

“Bu gün onların ağızlarını möhürlüyoruz. Etdikleri emeller (qazandıqları günahlar) barəsində onların əlleri Bizimlə danışar, ayaqları isə şəhadət verər”<sup>1</sup>,

“بَأَنْ رَبَّكَ أَوْحَى لَهَا \* يَوْمَئِذٍ تُحَدَّثُ أَخْبَارَهَا

“Məhz o gün (yer) öz xəbərlərini söyləyəcəkdir \* Çünkü (bunu) ona sənin Rəbbin vəhy etmişdir”<sup>2</sup>.

Hər bir şəxsin tale və həyatı öz əlindədir və hər bir şəxs öz eməlindən asılıdır:

“كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ”

“Hər kəs öz eməlinin girovudur, (hərə öz eməlinin əvəzini alacaqdır!)”<sup>3</sup> və öz səyi miqdarında da müəyyən yerə çatacaqdır.

Allah-taala hamını hidayət edib, yaxşı və pis yolu seçən isə insanların özləridir:

“إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا”

“Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) min-nətdar olsun, istər nankor”.<sup>4</sup>

Heç kim anadan günahkar doğulmur, hamı bu dünyaya pak və iman fitrəti ilə qədəm qoyur. Heç kim başqasının günahına görə cəzalanmır: – “وَلَا تَرُوْ وَازْرَةً وَزْرٌ أَخْرَى” – “Heç bir günahkar başqasının günahını daşımazdı”.<sup>5</sup> Şəfaət etmək Allahın izni olmadan

<sup>1</sup> “Yasin” surəsi, ayə 65.

<sup>2</sup> “Zəlzələ” surəsi, 4-5-ci ayələr.

<sup>3</sup> “Muddəssir” surəsi, ayə 38.

<sup>4</sup> “İnsan” surəsi, ayə 3.

<sup>5</sup> “Fatir” surəsi, ayə 18.

mümkün deyil, — ”...مَنْ ذَا الَّذِي يُشْفَعُ عَنْهُ إِلَّا بِأُذْنِهِ“...Allahın izni olmadan Onun yanında (hüzurunda) kim şəfaet edə bilər?.<sup>1</sup>

Bütün bunlar, qeyd olunan məsələlər barədə İslamin baxışı idi. İndi isə onlar haqqında hazırkı xristianlığın baxışına nəzər salaq:

Xristian alimi Emanuel Easter “Böyük dinlər “nə bili-rəm?” məcmusudur.“ kitabının 10-cu fəslində “xristianlıq“ başlığı altında belə yazır:

“Xristianlığın, yaxud nicat dininin – müxtəlif təriqət, məz-həb və kilsələrə bölünmədən öncə – fundamental əsas və prin-siplərini aşağıdakı mövzu altında xülasələşdirmək olar:

—İnsan cənnətdə Allahın əmrindən çıxdı, nəticədə özünün ilkin ilahi keyfiyyətlərini itirdi və bəşəriyyət hələ də ilk insanların səhvinin yükünü və işgəncələrini daşıyır.

—Allah insanı xilas etmək istədi, buna görə də onun nicatını Öz oğlunun qanlı fədakarlığında təyin etdi.

—İsa (صلوات) 3 nəfərdən ikincisidir ki, keçmiş peygəmbərlər öncədən onların gələcəkdə zühur edəcəyini xəbər veriblər. Bu şəxsiyyət onun dininin dünyada yayılmasını davam etdirən kilsənin təyininə əsasən çarmixa çəkilib.

—Kilsə vahid və “isəvi” əqidəyə malik və müəyyən dini qüdrətə tabe olan xristian birliyidir. İnsanın mütləq qüdrəti var və o özünə öz əməl və kamil dini əqidələr vasitəsilə nicat verə bilər.

—İnsan ölümündən sonra öz mükafat və ya cəzasını alacaq, dünya bitdikdən, bədənlər dirildikdən sonra ümumi bir məhkə-mə başlayacaq<sup>2</sup>...

Başqa bir yerdə də belə deyir: “Həzrət İsa (صلحیت) dünyaya gəldi, əziyyət çəkdi, işgəncə gördü və insanlara görə dünyadan

---

<sup>1</sup> “Bəqərə” surəsi, ayə 255.

<sup>2</sup> “Böyük dinlər”, səh. 99.

getdi. İnsan özünü fədakarlıqla xilas edə bilər. Nəinki əməlləri-nə görə. Əksinə, insan imana və “nicat” əqidəsinə malik olduğunu görə xilas olacaq... İnsan həzrət İsa kimi yaşamalıdır və İsada *(səlahiyyət)* məhv olmalıdır... Biz nəhayət, həzrət İsanın *(səlahiyyət)* və insan-pərvərliyin vasitəsilə nicat tapacağıq.“<sup>1</sup>

### Bütün insanlar zətən günahkardır

Xristianlığın siması bu yığcam yazıda izah olunmuşdur: bütün insanların zətən günahkar bilmək, onların günahı özlərinin ilkin ata və analarından irs apardıqlarını və bu günahdan qurtulmaq üçün “xilaskar“a (hamıdan öncə həzrət İsaya *(səlahiyyət)* aid olunan ləqəb) ehtiyac duymaq, sonra da günahkar Adəmin *(səlahiyyət)* övladlarından olmayan pak və məsum bir şəxsin gəlişinə və onun “ata Allah“ın oğlu olmasına və onun Adəmin *(səlahiyyət)* övladlarından bu zati günahı təmizləmək üçün müxtəlif işgəncələrə dözməsinə inanmaq.

Amma onlar təkid edirlər ki, yalnız həzrət İsanı *(səlahiyyət)* özlərinin xilaskarı kimi qəbul edənlər nicat tapacaq və günahdan paklanacaqlar.

“Müqəddəs Qamus” kitabında günah haqqında belə yazılır: “Müqəddəs kitab günahın yaranmasını bizim ilk valideynlərimizə nisbət verir, buna görə də heç kim günahsız deyil”<sup>2</sup>.

Həmçinin mövcud incillərdə də oxuyuruq: “Adəmin günahı ilə günah, günah ilə də ölüm dünyaya daxil oldu. Bununla da, hamı günah etdiyi üçün ölüm hamının qisməti oldu.”<sup>3</sup>

Müasir xristianlığın bu xüsusi siması o qədər aşkardır ki, hətta onu xristianlıqla yeni tanış olanlar üçün ilkin dərslər adı altında ən sadə təbliğat olaraq çap ediblər. Məsələn, “müjdə məktubları dərsləri” adı ilə çap olunan Tehran kilsəsinin xarici təbli-

<sup>1</sup> “Böyük dinlər”, səh. 105.

<sup>2</sup> “Müqəddəs Qamus”, səh.753.

<sup>3</sup> “Pavelin rumlulara yazdığı məktub“, fəsil 5, 12 və 14-cü cümlələr.

ğatlarının 11-ci dərsində “günah“ adlı başlıq var, orada belə yazır:

İndi isteyirik ki, aşağıdakı nöqtələr haqqında diqqətlə və dərindən düşünəsiniz:

- a) Hamımız günah etmişik...
- b) Allah Quddusdur (müqəddəsdir, Sübhandır) və günaha nəzər sala bilməz...
- c) Əgər günahlarımız bağışlanmasa, əbədiyyətə qədər Allahın hüzurundan (Onun yanında olmaqdan) məhrum qalacağıq.
- d) İsa Məsih *(səlahis)* öz canını fəda etdi ki, bəşərin günahları bağışlansın...

e) Allah öz kəlamında buyurur: “Əgər İsa Məsihi *(səlahis)* öz xilaskarımız olaraq qəbul etsək, bağışlanacağıq”...

Allah-taala bəşərin günahlarının bağışlanması üçün yalnız yeganə yol təyin edib və o da budur ki, biz İsa Məsihi *(səlahis)* öz xilaskarımız kimi qəbul etməli, qəlbimizlə ona təslim olmalı və günahdan qurtulmaq üçün yalnızca ona sığınmalı, ona təvəkkül etməliyik.

Daha sonra bu dərsin sonunda belə davam edir: “Hörmətli oxucu, əgər günahlarınızın bağışlanması istəyirsinzsə, Allahın təyin etdiyi o qurbana, yəni İsa Məsihə *(səlahis)* arxalanın ki, əbədi nicat tapasınız, xilas olasınız”.

Göründüyü kimi müasir xristianlıq özünü “günahbağışlayan“ bir operator simasında göstərir, istər ilkin zati günah olsun, istərsə də insanın sonradan etdiyi digər günahlar. Əgər bəşərin təlim-tərbiyəsi və mənəvi fəzilətlərinin təkamülü məsələsinin bir rolu varsa da, bu, ikinci dərəcədə yer alır. Amma ictimai əla-qələrin tənzimlənməsində, həyat və məişət sahəsində laqeyddir (bu haqda sonra danışılacaq).

Hər halda, bu ibtidai əqidə və baxışın müxtəlif cəhətlərə görə iradları var:

1. Bəşər nəslı günahkar kimi tanıdırılır və bu mövzu insan şəxsiyyətinə böyük bir zərbə vurmasından əlavə, onu günaha təşviq edir. Çünkü, günaha düşmək onun üçün bir növ, ata-ana-sından irsi olaraq apardığı ikinci fitrətə qayıdır.

2. Bəşər üçün təyin olunmuş günah irsi və dəlilsiz bir günahdır. Fərz edək ki, ilk ata-ana günaha düşüb, bunun bizimlə nə əlaqəsi var? Axı nə üçün onların günahı bütün aləmə sirayət etməli və bunun arxasında da ölüm insanın yaxasından yapışmalıdır? Belə ki, əgər günah olmasaydı, insanın taleyində ölüm də olmayacaqdı.

Göründüyü kimi, Tövratın “Yaradılış kitabı”na əsasən ilk günah yaxşı-pis, yaxud elm-cəhalət ağacından meyvə yeməkdən başqa bir şey deyil. Beləliklə, yaxşı-pisi bilmək böyük günahdır və bu, bütün bəşəriyyəti aludə edib, onların inancına görə İsa Məsih (<sup>əlyəhîsən</sup> *salam*) də bu günahın paklanması üçün gəlib.

3. Necə ola bilər ki, yalnızca bir nəfərin qurban olması və onun işğəncə görməsi ilə hamı günahdan pisləşsin? Hansı ki, günah insanın ruhunda, canında, xüsusiyətlərində və əxlaqında dərin təsirlər qoyur və hər şeydən öncə o təsirlər təmizlənməlidir.

4. Müasir xristianlıq uyuşdurucu bir dərman rolunu oynayır və onun yeganə təsiri günahkarların narahat vicdanlarını qeyri-məntiqi yolla sakitləşdirmək və keyləşdirməkdir!

Başqa sözlə desək, bu xüsusi təlimlər insanın qanunsuz əməllərinin qarşısını almaq üçün bir amil kimi böyük təsirə malik əxlaqi və dini vicdanı zəiflədərək təsirdən saxlayır və ona dəhşətli cəzalar müqabilində toxunulmaz vicdan bağışlayır. Təribiyənin əsası olan “nəfsi-ləvvamə”nın (yəni özünü qınayan, danlayan nəfsin) fəaliyyətini tamamilə dayandırır. Günahkarlara söz verərək onları əmin edir ki, Məsihə iman gətirməklə heç bir şərt olmadan nicat tapacaqlar; məgər Məsih ona bütün iman gətirənlərin qurbanı deyildirmi?!

Nəticədə isə islah və tərbiyə amili olan din, fəsad amilinə çevrilmiş olacaq. Günahkar insanları günaha daha da təşviq edəcək.

Bəlkə də müasir xristianlığın bu xüsusi simasına (rənginə) görədir ki, ingilis filosofu Bertran Rassel “dinlər”in yaranma mənşəyi haqqında elə bir amil vurğulayır ki, həmin amil insanı şəhvəti aşılı-daşanda etdiyi günahlardan xilas edir. Belə ki, o yazar:

“Dinlə əlaqəsi olan üçüncü amil elə əməllərdən ibarətdir ki, insana məxsus olan şəhvətlər coşduğu zaman onu bu əməlləri etməyə vadər edir. Əlbəttə, insan çox gözəl bilir ki, aramlaşıdqandan sonra bu cür əməl etdiyi üçün təəssüflənəcək və peşman olacaq.”

Bu sözdən bir az sonra əlavə edir: “Düşünürəm ki, bu gün kilsədə geniş yayılmış olan din hər növ düzgün və böyük fikrin inkişafına maneədir!”<sup>1</sup>

### **İsa Məsihin (*səlyhis*) qurban olması ilə bəşəriyyətin günahlarının satın alınması**

Bu məsələ müasir xristianlığın əsas inanclarından biri və digərləri ilə qarşılaşan zaman kilsə təlimlərinin ilk göstərdiyi silmalarından sayıldığına görə, eyni zamanda İsa Məsihin (*səlyhis*) ləqəblərindən birinin “fədakar”<sup>2</sup> olduğu və bu din “nicat” dini adlandırdığı üçün uyğun məsələ üzərində, onun nəticə və kökləri haqqında daha dəqiq araştırma aparmaq lazımdır.

Bəziləri inanırlar ki, bəşəriyyətin günahlarının İsanın (*səlyhis*) qanı ilə satın alınması məsəlesi o həzrətdən sonrakı əsrlərdə meydana gəlmiş məsələlərdəndir. Onun kökü hind ayinlərinə gedib çıxır və kilsə də onlardan təsirlənib. Həmin səbəbdən

---

<sup>1</sup> “Mənim tanışığım dünya!”, sah. 28-29.

<sup>2</sup> “Müqəddəs Qamus”, sah. 345.

deyirlər ki, 4 orijinal incildə bu məsələ haqqında heç bir məlumat yoxdur.

Əslində isə belə deyil, çünkü hazırkı incillərə diqqət etdikdə, İsa Məsih (*aleyhissən*) haqqında bu inancın kökünün elə həmin incillərdən əxz olunduğunu görürük. Amma sonrakı əsrlərdə bəzi amillərə əsasən ona əlavələr edilib və beləcə, kilsə təlimlərinin əsas əqidələrindən birinə çevrilmişdir. Məsələn, ən mötəbər incil hesab olunan “Matta İncili”ndə həzrət İsanın (*aleyhissən*) ömrünün sonlarında öz dilindən nəql edirlər ki, o, şagirdlərinə xitab edərək buyurdu: “Budur mənim qanım! Mənim qanım! Mənim qanım! Əhdi-Cədid-də günahların bağışlanması üçün bir çoxlarının yolunda tökülcək.”<sup>1</sup>

Həmçinin orada yazılır: “O, öz ümmətini Allahın günahlarından xilas etdi”<sup>2</sup>. Bu mənə həzrət Məsihin (*aleyhissən*) şagird və elçilərinin yazdığı məktublarda açıq şəkildə qeyd olunub. Yuhənnanın yazdığı məktublarda belə oxuyuruq: “Odur bizim günahlarımızın kəffarəsi, nəinki bizim, hətta bütün dünya əhlinin günahlarının”<sup>3</sup>.

Pavelin iibranilərə yazdığı məktubunda da deyilir: “Günahların paklanması bitirdikdən sonra Allahın sağ tərəfində uca İlliyyində əyləşdi”<sup>4</sup>.

Hətta amerikalı mister Haks kimi bəzi məşhur xristian yazarlar iddia edirlər ki, yəhudü şəriətində İsa Məsihin (*aleyhissən*) gerçəkləşdirdiyi və tamamladığı “fədakarlıq”a işarə edən çox mühüm mətləblər var. Yəni, o, hər bir məsuliyyət və bağlılığı aradan qaldırmaq, hər kəsi günahların əsirliyindən azad etmək üçün özünü fəda etdi və bu azadlığın şərti, günahkar şəxsin öz fəda-

<sup>1</sup> “Matta incili”, fəsil 26, 28-ci cümlə.

<sup>2</sup> Yenə orada, fəsil 1, 21-ci cümlə

<sup>3</sup> Yuhənnanın məktubu, fəsil 2, 2-ci cümlə.

<sup>4</sup> Pavelin məktubları, fəsil 1, 3-cü cümlə.

karını bütün qəlbi ilə qəbul etməsi və ona qəlbən iman gətirməsidir.<sup>1</sup>

Bu məsələ də aydındır ki, xristianlığın əqidəsinə görə hamı günahkar və günahların əsiridir, əsas etibarilə insanın təbiəti fəsad və günah üzərində qurulub. Belə ki, Billy Graham “Allahı necə tapmaq olar?” kitabında açıq-aşkar deyir:

“Biz təbii varlığımızla həqiqətdə Allahın düşməniyik, biz ilahi qanunlara tabe olmuruq. “Pavelin rumlulara məktubu”, 8-ci fəsil, 7-ci cümləsinə əsasən: “Biz ümumiyyətlə, müti ola bilmirik... Müqəddəs kitab bizə öyrədir ki, bizim ölmüş və günah dolu təbiətimizdə elə bir amil yoxdur ki, həyat yaratsın... Müqəddəs kitab belə təlim verir ki, bizim köhnə və qədim təbiətimiz tamamilə fasiddir.”<sup>2</sup>

Beləliklə də, hamının fədakara ehtiyacı tamamilə aydın olur.

“Fədakarlıq” mövzusunun kökü hazırlı incillərdə və onunla bağlı digər məktublarda görünə də, lakin heç vaxt xristianlığın ilkin əsrlərində bu qədər şaxələrə malik deyildi. Şübhəsiz ki, sonralar əlavə olunub və kilsə təlimlərinin əsas çöhrələrindən birini təşkil edir.

Belə nəzərə çarpir ki, bu məsələyə rəvac verməkdə aşağıdakı amillərin çox böyük təsiri olub:

1. Avam camaat tərəfindən asanlıqla qəbul olunması: Cünki bütün insanları günahkar göstərmək – özü də məcburi şəkildə və gözlənilmədən hamını caynağına alan zati bir günah – insan şəxsiyyətinə olduqca ciddi zərbələr vurur; onda ciddi narahatçılıq yaradır və bu təhqir olunma hissi insanı elə bir amilin arxasında aparır ki, onu bu vəziyyətdən qurtarsın, onun itirdiyi şəxsiyyətini özünə qaytarsın, hətta onu daha ali bir mərtəbəyə qaldırsın. Bu zaman, ona “Bu günahın təsirlərini yalnızca İsa Məsi-

---

<sup>1</sup> “Müqəddəs Qamus”, səh. 646.

<sup>2</sup> “Allahı necə tapmaq olar?”, səh. 80.

hə *(aleyhis salam)* iman gətirməklə yumaq olmaq olar!” – deyildikdə, o da çox asan şəkildə bunu qəbul edir.

2. Çəkindirmə amili: Çünkü ümumi kütlə istər-istəməz şəhvətlərin əsiridir və istəyirlər ki, həm şəhvətlərini, həm də vicdanlarını razı salsınlar. Digər tərəfdən isə, bu ikisi arasında bir çox yerlərdə ziddiyət var. Amma kilsənin günahı, “fədakarlıq” və paklanma keyfiyyəti haqqında verdiyi təlimləri qəbul etməklə bu ziddiyətin şərindən azad ola bilərlər. Belə ki, həm öz şəhvətlərini razı salırlar, həm də günahın təsirlərindən biri olan vicdan əzabından xilas olurlar.

İsa Məsihin *(aleyhis salam)* qanı bütün zati günahların təsirlərini pak edə bilirsə, necə ola bilər ki, bu cür günahların təsirlərini paklaya bilməsin? Bununla da kilsə və onun himayədarları tez biz zamanda ümumi kütlə arasında özləri üçün möhkəm tərəfdarlar toplaya bilərlər.

Ola bilsin buna görə kilsə təlimlərinin bu hissəsi onların xarici təbliğat şöbəsində ən mühüm bölmələrdən birini təşkil edir və həmişə xristianlıqdan uzaqlaşanları günahdan xilas olmağa, həzrət Məsihə *(aleyhis salam)* iman sayəsində zati və sonradan kəsb olunan çırkinliklərdən paklanmağa dəvət edirlər.

3. Bu, xristianlığın 7 müqəddəs dini mərasimlərindən biri olan “keşisin günahları bağışlaması” məsələsi üçün həmişə zəmin hazırlayıb və kilsə sistemini tamamilə rövnəqləndirir. Xüsusilə də maddi gəlir cəhətindən fövqəladə əhəmiyyətə malikdir.

### **Məsihin özünü “qurban verməsi” və “nicat” məsələsinə bəraət qazandırmaq**

Son zamanlar xristian ziyalılarının bir qrupu xristianlığın hazırkı siması və günahkarların həzrət İsanın *(aleyhis salam)* qanı bahasına nicat tapması məsələsi və qurban verilmə etiqadı ilə azğın insanları islah etməyə qadir olmamaqla yanaşı, əksinə fəsadın yayılmasında təsirli bir amilə çevriləcəyini də daha yaxşı başa düşmüslər. Bu mövzu və ondan yaranan tələblər pak bir məzhdə-

bin xüsusiyyətləri ilə uyğun gəlmir. Həmin səbəbdən, çıxış yolu axtarmaq fikrinə düşmüş və xatırladılan mövzu barədə bir sıra izahlara əl atmışlar ki, onu məntiqi şəkildə nümayiş etdirsinlər.

Onun kamil nümunəsi Kidi Allenin yazdığı “Sərgərdanlıqdan nicata doğru“ adlı kitabıdır.<sup>1</sup> O, “fədakarlıq“ və bununla bağlı məsələləri qəbul oluna biləcək bir şəklə salmağa çalışıb. Allen öz kitabının əvvəlində “günahın mənşəyi“ başlığı altında gətirdiyi mövzuda günahın səbəb və mənbəyi haqqındaki sözsöhbətlərin əksəriyyətini faydasız hesab edərək yazır:

Günah bu dünyaya necə daxil oldu? Bu sual camaatı düşündürür. Görəsən, günahın məsuliyyəti Allaha yönəlirmi? Günahkar Şeytandırımı? Adəm günah yükünü bəşərin çiyinlərinə yüklədiyi üçün məsuliyyət daşıyır mı?

Bu məsələlər haqqında necə də faydasız bəhslər ortaya qoymuş və müzakirələr aparılmışdır! Həzrət İsa (səlahis) bu məsələləri heç vaxt müzakirə etməmişdi. O, bu məsələləri filosofların öhdəsinə qoydu ki, onun haqqında düşünsünlər. Onun bizə buryardığı şey günahın ani yaranma mənşəyi haqqındadır. O, bu fəsilin əvvəlində qeyd olunan ayədə buyurur: “Günah insanın qəlbindən qaynaqlanır.“<sup>2</sup>

Allen daha sonra bu fəsilin davamında iradə və ixtiyar azadlığı mövzusunu əsas prinsip kimi təyin etməyə çalışır. Bunun aradıca da “Nicatın mənası“ adlı fəsildə deyir ki, nicat məsələsi haqqında müəyyən həddə səhv və yanlış ifadələr var və mən ilkin olaraq bəzi yanlış təsəvvürləri aşadırmış, bununla da nicatın düzgün anlaşılmasına yol açmaq və nicatın həqiqətdə nə olduğunu başa salmaq istəyirəm.<sup>3</sup>

---

<sup>1</sup> Bu kitab “Nure Cahan“ nəşriyyatı tərəfindən ingilis dilindən fars dilinə tərcümə edilmiş və İranda çap olunmuşdur.

<sup>2</sup> “Mark incili“, fəsil 7, 21-23-cü cümlələr.

<sup>3</sup> “Sərgərdanlıqdan nicata doğru”, səh. 36.

Müəllif xristianların “nicat” və “qurban verilmə” haqqında inanclarının yanlış olmasını dolayı etiraf etməklə nicatın düzgün inanclara malik olmaqdan, həmçinin, mərasimləri icra etməkdən ibarət olmadığını, əksinə nicat məsələsinin əxlaqi, ruhi bir təcrübədən və sonda əbədi bir həyatdan ibarət olduğunu sübuta yetirməyə çalışır.<sup>1</sup>

Xülasə, o, öz kitabında “qurban olma” və “nicat” mövzusuna onun xristianlar arasındaki məşhur mənasının əksinə olan və İslam əqidələri ilə tamamilə uyğun gələn bir açıqlama verir. Hətta onun (izahın) islami xüsusiyyəti çox aydın şəkildə yazıçıının tamamilə islami təlimlər və kitablardan təsirləndiyini göstərir.

Əlbəttə, qeyd olunmalıdır ki, Kidi Allen kimilərinin verdiği izahları əsla xristianlığın siması və kilsənin təlimləri hesab etmək olmaz. Hətta onun öz ifadələrindən məlum olur ki, bu kitabda qeyd edilənlər xristianların əksəriyyətinin əqidəsinin ziddinədir. Amma bu izahlar belə bir həqiqətdən xəbər verə bilər: Xristianların ziyalı yazıçıları yavaş-yavaş “nicat” və “qurban verilmə” məsələsi haqqındaki kilsə təlimlərinin çirkinliyi və onun mənfi nəticələri ilə tanış olurlar.

Onların müqəddəs kitablarında aydın şəkildə “Bir insanın vasitəsilə dünyaya günah, günahla da ölüm daxil oldu və beləcə, ölüm hamiya üz tutdu, çünkü hamı günah etdi.”<sup>2</sup> deyə bildirildiyi halda, günahın həqiqi mənşeyinin insan qəlbi olması necə söylənilə bilər?

“Qurban verilmə” məsələsinə dair ötən bəhsdə gətirdiyimiz bu qədər sənədlər ola-ola onu necə inkar etmək olar? Bu sənədlər birbaşa İsa Məsihin (*İlyahis*) öz qanı ilə günahları təmizlədiyini və günahkarlara qurban verildiyini bildirir.

---

<sup>1</sup> “Sərgərdanlıqdan nicata doğru”, səh. 41-45.

<sup>2</sup> Pavelin rumlulara yazdığı məktub, fəsil 5, 12-14-cü cümlələr.

Şübhəsiz, Allahın peyğəmbəri İsanın *(aleyhis salāt)* ilkin təlimləri bu cür xurafatlarla qarışq deyildi və bəşərin təlim-tərbiyəsi üçün gəlmişdi. Sözsüz ki, qeyd olunan xurafat və qeyri-mənətiqi məsələlər indiki kilsə təlimlərində də sonrakı təhriflər nəticəsində yer almışdır. Bu da kilsənin İsa Məsihin *(aleyhis salāt)* səmavi təlimlərindən yayınmasına açıq-aşkar bir dəlildir.

### **İslam və “nicat” mövzusu**

“Qurban verilmə” və “nicat” məsələsinə verilən şərhlərdən – zaman keçdikcə ona (təlimlərə) əlavə edilən ikinci dərəcəli məsələlərdən – avam xristian və qeyri-xristian qruplar arasında xüsusi psixoloji reaksiya baxımından kilsə təlimlərinin aldadıcı və onun qorunması amillərindən biri hesab olunmasına baxmayaraq, belə təlimlərin ziyalı və zirək şəxslərin nəzərində xristianlığın təməlinə böyük zərbə vurmasının inkar olunmaması, bu məzhəbin mənfəət ardınca olan fəndlərin əlində sadəlövh kütłəni aldatmaq üçün dəyərsiz bir oyuncağa çevriləməsi həqiqəti aydınlaşır. Eyni zamanda materialistlərin din və onun süstləşdirici xüsusiyyətə malik olması barədə söylədiyi bütün fikirlərin hazırkı xristianlıq kimi dinlərlə uyğun gəldiyi məlum olur.

Qurban verilmə və nicat haqqında qeyd olunan geniş izahlardan belə bir həqiqət aydın oldu: Bu mövzu və zamanla ona əlavə olunan ikinci dərəcəli məsələlər kilsə təlimlərinin aldadıcı amilləri sayəsində avam xristian və qeyri-xristian kütłələri arasında xüsusi mənəvi təsir yaratdı və xristianlığın qorunub saxlanmasının səbəblərində birinə çevrildi. Amma inkar etmək olmaz ki, bu cür təlimlər ziyalı və zirək insanların nəzərinə görə xristianlığın fundamentinə böyük zərbə vurur və onu mənfəət ardınca olan fəndlərin əlində sadəlövh kütłəni aldatmaq üçün dəyərsiz bir oyuncaq kimi göstərir. Materialistlərin din və onun ovsunu bir ruha malik olması haqqında dedikləri bütün fikirlərin müasir xristianlıq bənzər dinlər haqqında uyğun olduğunu gerçəkləşdirir.

Amma burada İslamin bu haqda hansı təlimlər verdiyinə nəzər salmaq lazımdır. Bu mövzunu bir neçə cümlədə xülasələşdirərək araştırmaq olar:

İslam dininin ən əsas maarif mənbəyi olan Quranda heç bir peyğəmbər və digərlərinin qurban verilməsi haqqında bir məlumat yoxdur. Quran heç kimi başqasının əməlinə görə günahlan-dırmır.

“وَلَا تُنْهِرُ وَارِدَةً وَزِرَّ أَخْرَىٰ”

“Heç bir günahkar başqasının günahını daşımaz.” – cüm-ləsi Quranın 5 surəsində təkrarlanıb<sup>1</sup>.

Digər tərəfdən isə, nicat, bağışlanması və əbədi cənnətə daxil olmağın şərtinin iman və saleh əməl olduğunu deyir. Bu mövzu Quranda 30-dan çox ayədə müxtəlif təbirlərlə bəyan olunub, o cümlədən:

“عَمِّنْ وَعَمِّلُوا الصَّالِحَاتِ أُولَئِكَ أَصْحَابُ الْجَنَّةِ”

“İman gətirən və yaxşı işlər görən kəslər isə Cənnət əhli-dirər.”<sup>2</sup>

“وَعَدَ اللَّهُ الَّذِينَ عَامَنُوا وَعَمِّلُوا الصَّالِحَاتِ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ”

“Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir.”<sup>3</sup>

“فَأَمَّا الَّذِينَ عَامَنُوا وَعَمِّلُوا الصَّالِحَاتِ فَيُدْخَلُهُمْ رَبُّهُمْ فِي رَحْمَتِهِ”

“Buna görə də Rəbbələri iman gətirib yaxşı işlər görən kəsləri öz mərhəmətinə daxil edəcəkdir.”<sup>4</sup>

Digər tərəfdən də insanların və xalqların nicatının onların öz əməllərindən asılı olduğunu və veriləcək mükafatların həmin

<sup>1</sup> “Ənam” surəsi, ayə 164; “İsra” surəsi, ayə 15; “Fatir” surəsi, ayə 18; “Zümrə” surəsi, ayə 7; “Nəcm” surəsi, ayə 38.

<sup>2</sup> “Bəqərə” surəsi, ayə 82.

<sup>3</sup> “Maidə” surəsi, ayə 9.

<sup>4</sup> “Casiyə” surəsi, ayə 30.

əməllərə mütənasib olacağını vurğulayır. Bu məsələyə 20-dən çox ayədə işarə olunub, o cümlədən:

“كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِيْنَةٌ”

“Hər kəs öz əməlinin girovundadır!”<sup>1</sup>

“وَوُقِيتَ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ”

“Hər kəsə kəsb etdiyinin əvəzi (və ya əməlin zahiri təcəssümü) tam və kamil şəkildə veriləcək.”<sup>2</sup>

“تَلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبَتُمْ”

“Onlar bir ümmət idilər ki, keçib-getdirilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlinin) əldə etdiyiniz isə sizə aiddir və siz əsla onların etdikləri əməllər barəsində sorğu-sual edilməyəcəksiniz.”<sup>3</sup>

Quranda bu kimi müxtəlif məzmunlu ayələr çoxdur. Bu ayələr İslamın nicat haqqında nəzərini çox aydın şəkildə işıqlandırır.

## XRİSTİANLARIN ƏQİDƏSİ

1. Xristianların “Başlangıç” (dünyadan öncəki həyat) və “Məad” (dünyadan sonrakı həyat, qiyamət) haqda əqidəsi;
2. Onların əqidələrinin məchul və mürəkkəb olması;
3. “Üçlük” (Ata-Oğul-Müqəddəs Ruh) əqidəsi və onun mənası;
4. “Üçlük” əqidəsinin meydana gəlməsinin tarixi – Misir, Hind və xristianlıqda “üçlük” əqidəsi;
5. “Tövhid” və “üçlük” ((üç üqnum) və eyni zamanda da vəhdət);
6. “Üçlük” əqidəsi heç bir şəkildə məntiqə siğmir və qəbul olunmazdır.

<sup>1</sup> “Muddəssir” surəsi, ayə 38.

<sup>2</sup> “Ali-İmrən” surəsi, ayə 25.

<sup>3</sup> “Bəqərə”, surəsi, ayə 134.

Müasir xristianlıq əqidəsinin xüsusiyyətlərindən biri onların dini maariflərinin əksər prinsipləri üzərinə kölgə salan xüsusi mürəkkəblik, zülmət və anlaşılmazlıqdan ibarətdir. Xüsusilə də, onların Allah, İsa Məsihin <sup>(صلی اللہ علیہ و آله و سلم)</sup> şəxsiyyəti, tövhid və “üçlük” haqqındaki inancları həddən artıq anlaşılmaz və məchuldur. Müxtəlif tarixi araşdırmaclar bu məsələnin əsas səbəb və qaynağının iki şeydən ibarət olmasını göstərir:

1. Xristianlıq zamanla dəyişmiş və təhrif olunmuşdur. Onların fikrində dəyişiklik daha çox həzrət İsa <sup>(صلی اللہ علیہ و آله و سلم)</sup> haqqında “qülüvv”a (şisirtmə, mübaliğə) tərəf yönəlmüşdir. Buna görə də, zaman axarında onların fikirləri və inancları arasında tədricən ziddiyyətlər ortaya çıxmış və onlar bu ziddiyyətlər arasında uyğunluq axtarmışlar.

2. Onların inanclarının bir hissəsi orta əsrlərin simasına uyğun gəldiyinə, qeyri-məntiqi olduğuna və müasir əsrədə qəbul olunmadığına görə, çarəsizlikdən dövrün qəbul edə biləcəyi şəklə salınmalı idi.

Təbii ki, bir tərəfdən bu ziddiyyətlər arasında uyğunluq yaratmaq, onları bir-biri ilə mütənasibləşdirmək, digər tərəfdən də bütün bu cürbəcür inanclara məntiqi don geyindirmək üçün onları naməlum və ikimənalı şəkildə təfsir etməkdən və məchul izahlar verməkdən başqa yol yox idi. Beləliklə, qeyd edəcəyimiz kimi, onlar həll yolunu adətən, bu cür izahlar verməyə həsr etmişlər.

Bu məsələnin kamil nümunəsi xristianların Allah haqqındaki əqidələridir. Bu gün kilsənin qəbul etdiyi ən əsas prinsip “üçlük” inancıdır və bəzən ona “müqəddəs üçlük” də deyirlər.

Bu inanca uyğun olaraq üç üqnumdakı<sup>1</sup> allah xüsusiyyətində məqsəd substantivlik baxımından onların bir-biri ilə eyni səviyyəli olmasınaidir. Yəni, “ata Allah”, “oğul Allah” və “müqəddəs ruh olan Allah”. Allah oğulun vasitəsilə bütün kainatın xal-

---

<sup>1</sup> “Üqnum” “şəxs” və “prinsip” mənasındadır.

qidir. Oğul qurban verilən, müqəddəs ruh isə paklayandır. Amma bilmək lazımdır ki, bu üç üqnumun hər biri eyni mərtəbəli, eyni dərəcəli və eyni bir işə (funksiyaya) malikdir.<sup>1</sup>

Həmin yazıçı bir neçə sətir öncə Allah haqqında yazır: “Allah, yəni özündən var olan, özündən yaranan. O, bütün varlığın xaliqu və yaradıcı, bütün kainatın hakimidir. Onun sonsuz, qeyri-məhdud, əzəli bir ruhu vardır. O, vücud (varlıqda), hikmət, qüdrət, ədalət və kəramətdə dəyişməzdır. O, özünü müxtəlif formalarda və cürbəcür metodlarla məxluqata göstərir və zahir edir. Müqəddəs kitablarda bildirildiyi kimi, o, bütün aləmin xilaskarı olan İsa Məsih (*səlahiyyət*) şəxsiyyətində təcəlli etdi.”<sup>2</sup>

Fransanın XIX əsr ensiklopediyasında “üçlük” əqidəsi haqqında belə oxuyuruq: “Üçlük – vahid bir Allahı təşkil edən və bir-birindən fərqli olan üç şəxsin vəhdətidir.”<sup>3</sup>

Qeyd olunan ensiklopediyanın verdiyi məlumatın davamından belə anlaşılır ki, üçlük və üç allah inancı yalnız xristianlara aid deyil. Əksinə, ondan qabaq hindlilər arasında olmuş və onu hind “üçlüyü”, yaxud “salus”u adlandırmışlar.

Digər araşdırımlar göstərir ki, bu ikisindən əlavə, həmin əqidə qədim misirlilər arasında da olmuş, lakin hal-hazırda yoxdur.

Amma Hind “üçlüyü”nün brahmanlar arasında hələ də bir çox tərəfdarları var. Bu əqidəyə əsasən brahmanlar inanırlar ki, birinci Allah “Brahma”da, sonra “Vişno”da, daha sonra isə “Şiva”da zühur edib. Buna görə də onların heykəllərini bir-birinə bitişik formada düzəldirlər.

Şübhəsiz, üçlüyə inanc başlanğıcda İsa Məsih (*səlahiyyət*) ayinin də olmayıb və bunu bütün tarixi araşdırımlar təsdiqləyir və göstərir ki, bu mövzu xristianların əqidəsinə sonalar əlavə olunub.

<sup>1</sup> “Müqəddəs Qamus”, səh. 344-345.

<sup>2</sup> “Müqəddəs Qamus”, səh. 344-345.

<sup>3</sup> Fərid Vəcdi, “Ensiklopediya”, “salus” sözü.

Bu əqidəni ilk açıqlayan şəxsin Pavel olması, yoxsa ondan sonra üzə çıxmazı məsələsi müzakirə obyektidir.

Larusun ensiklopediyası bu haqda yazır:

“Üçlük” əqidəsi Əhdi-Cədid kitablarında, göndərilənlərin (nümayəndələrin) əməllərində və həmçinin, onların yaxın şagirdləri arasında olmamışdır. Amma bu əqidənin necə yaranmasını, inkişaf etməsini və sonra da kilsəyə necə daxil olmasını bizi göstərən tarixi sənədlərin olmasına baxmayaraq, katolik kilsəsi və protestant məzhəbi təqlidə əsasən qeyd olunan əqidənin məsihilər tərəfindən həmişə və bütün zamanlarda qəbul olunmasına inanırlar. Bu sahədə nəzərə çarpan şey xristianların “vaptis” (xaç suyuna salma qüslü) mərasimi keçirilən zaman “ata, oğul, müqəddəs ruh” adlarını çəkməsindən ibarətdir. Amma gələcək bəhslərdə bu sözlərin əsil mənasının xristianların bügün başa düşdükləri mənadan çox fərqləndiyini deyəcəyik.

Şübhəsiz, İsa Məsihi (*aleyhis*) yaxından tanıyan və onun sözlərini eşidən ilkin şagirdləri “Məsih yaradanın zatını təşkil edən üç əsas cövhərdən biridir.” – inancından çox uzaq olublar. Məsələn, məşhur həvari Piter İsa Məsihi (*salam*) yalnız Allah tərəfindən ona vəhy nazil olan bir şəxs kimi tanıydı. Amma Pavel İsa Məsihin ilkin şagirdlərinin əqidəsinə qarşı çıxaraq dedi: “Məsih (*salam*) insandan üstündür. O yeni insan nümunəsidir. Yəni, Allahdan törəyən, dünyaya gələn ali ağıldır. Bu dünya yaranandan öncə var idi və sonra bu dünyada insan surətinə düşdü ki, onları xilas etsin. Amma eyni halda o, ata Allaha itaət edir...”

Qeyd olunan ensiklopediya daha sonra belə əlavə edir: “Miladın ikinci əsrinin tarixçilərindən biri olan Justen Marşır deyir: “Onun zamanında kilsədə elə şəxslər var idi ki, İsa Məsihi (*aleyhis*) xalis, amma digər insanlardan daha kamil bir insan kimi qəbul edirdilər. Amma sonralar xristianlığın əhatəsi genişləndikcə

və bütürəstlər Məsih (*alephic*) dinini qəbul etdikcə, ona yeni əqidələr əlavə olundu.”<sup>1</sup>

“Müqəddəs Qamus”un müəllifi də bu həqiqəti etiraf edib. O deyir: “Amma üçlük məsələsi Əhdi-Ətiq və Əhdi-Cədiddə gizli və qeyri-aşkardır.”<sup>2</sup>

### **“Tövhid” və “üçlüy”ün qeyri-adiliyi**

“Ata”, “oğul” və “müqəddəs ruh” dedikdə nə başa düşüllür?

Keçən bəhslərdə qeyd etdiyimiz kimi, xristianların (təhrif olunsa da) müqəddəs kitablarında “üç Allah” haqqında heç bir məlumat yoxdur və üçlük məsələsi kilsənin İsa Məsihin (*salamic*) şagirdlərindən sonra xristianlığı yeni qəbul etmiş xalqlardan götürdüyü məsələlərdəndir. Bu əqidə təcəssüm olunaraq bütləşdirilmiş Allahı gözə görünməz, qeybdə olan Allahdan üstün tutan o dövrün savadsız və kütbeyin kütləsinin təbiətinə uyğun olduğu və avam camaatın öz rəhbərləri haqqında “qülüvv” (şışirtmə) meylleri ilə tamamilə uzlaşdırığı üçün kilsə onu özünün fundamental inanclarından biri təyin edib.

Bəlkə də, bəzi şəxslər elə güman edir ki, “vaptiz” (zati günahları paklamaq üçün xaç suyuna salma qüslü) mərasimində “Ata-Oğul-Müqəddəs Ruh” adlarının çəkilməsi xristianların müqəddəs kitablarında üçlük əqidəsinin varlığına dəlildir. Matta incilində gəldiyi kimi: “Bütün xalqları şagird edin və onları Ata-Oğul-Müqəddəs Ruh adına qüsl verərək paklayın.”<sup>3</sup>.

Amma bu, yanlış fikirdir, çünkü “ata” sözü Əhdi-Ətiq və Əhdi-Cədid kitablarında “xaliqu” və “yaradan” mənalarında işlə-

---

<sup>1</sup> Fərid Vəcdi, “Ensiklopediya”, “salus” maddəsi.

<sup>2</sup> “Müqəddəs Qamus”, səh. 345.

<sup>3</sup> Matta incili, fəsil 29, 19-cu cümlə.

nir. Tövratın “ikinci kitabı”nda belə yazır: “O (Allah) sənin atan və sahibin deyildirmi?”<sup>1</sup>

Pavelin rumlulara yazdığı məktubda oxuyuruq: “Allahın ruhu ilə hidayət olan hər kəs Allahın oğullarıdır... Həmin ruh şəhadət verir ki, biz Allahın oğullarıyız.”<sup>2</sup> Yuhənnanın incilində həzrət İsa (*səlyhis*) Məryəmə (*səlyaha*) belə deyir: “Onlara (şagirdlərimə) de ki, mənim və sizin atamızın, mənim və sizin Allahımızın yanına gedirəm.”<sup>3</sup>

Bu mənaya diqqət etdikdə, aydın olur ki, “oğul” sözü də insanda olduğu kimi cismani övlad, yaxud da ona oxşar bir şey mənasında deyil, əksinə “yaradılmış” (məxluq) və “yaradan” (xalıq), yaxud da “Allahın şərafətlə məxluqu” mənasındadır.

Amma xristianların müqəddəs kitablarında “müqəddəs ruh” müxtəlif mənalarda işlənib. O cümlədən:

1. İmanın pak ruhu, mənəviyyat, aramlıq. Lukanın incilində oxuyuruq: “Mələk onun (Məryəmin (*səlyhis*)) cavabında dedi: “Müqəddəs ruh sənə nazil olacaq və uca həzrətin (Allahın) qüdrəti sənin üzərinə kölgə salacaq.”<sup>4</sup> Həmin fəsildə oxuyuruq: “Atası Zəkəriyyə (*səlyhis*) müqəddəs ruhla doldu, (o,) peyğəmbərlik etdi.”<sup>5</sup>

2. Bəzən də Allah və bəndələr arasında bir vasitə olan mələk mənasındadır. Pavelin korintililərə yazdığı məktubda oxuyuruq: “Amma Allah onları (Allahı sevən kəslər üçün hazırladığı şeyləri) öz ruhu ilə bizə aşkar etdi, çünkü ruh hər şeyi, hətta Allahın hər şeyini də bilir.”<sup>6</sup>

---

<sup>1</sup> “Tövrat”, 2-ci kitab, fəsil 32, 6-cı cümlə.

<sup>2</sup> Pavelin rumlulara yazdığı məktub, fəsil 8, 14-cü cümlə.

<sup>3</sup> Yuhənnanın incili, fəsil 20, 27-ci cümlə.

<sup>4</sup> Luka incili, fəsil 1, 35-ci cümlə.

<sup>5</sup> Yenə orada, 67-ci cümlə.

<sup>6</sup> Pavelin korintililərə yazdığı birinci məktub, fəsil 2, 10-cu cümlə.

Məlumdur ki, Allahın birini təyin edərək onun vasitəsilə həqiqətləri bize aşkar etdiyi ruh vəhy mələyidir.

Pavelin rumlulara yazdığı məktubda belə oxuyuruq: “Ruh bizə şəfaət edir... O, Allahın iradəsi altında müqəddəslərə şəfaət edir.”<sup>1</sup>

Burada da “ruh”dan məqsəd müqərrəb (yaxın) və şəfaət edən mələkdir.

3. Bəzən də “təsəlli verən” mənasındadır. O, həzrət İsadan (*səlahiyyət*) sonra gələcək və hər şeyi bütün bəşəriyyətə öyrədəcək şəxsdir. Yuhənnanın incilində açıq-aşkar yazılır: “Amma təsəlli verən, yəni atanın mənim adımla göndərdiyi müqəddəs ruh hər şeyi sizə öyrədəcək və sizə dediklərimi sizə xatırladacaq.”<sup>2</sup>

Yuxarıda qeyd olunanlardan aydın olur ki, “ata”, “oğul” və “müqəddəs ruh” sözlerinin “üçlük” mövzusu ilə heç bir şəkil-də əlaqəsi yoxdur. Çünkü “ata” sözünün istifadə olunduğu mənalardan biri “xalıq”, “malik” və “sahib”dir. Ərəb və fars dillərində olduğu kimi, “ata” sözü bəzən həmin mənalarda işlənir. Məsələn, alim və böyük bir şəxsiyyətə “əbul-elm” (elmin atası) və maşın sahibi olan şəxsə də “əbus-səyyarə” deyilir. Elə buna görə də Cabir ibn Həyyana<sup>3</sup> kimya elminin atası deyildirdi.

“Ata” sözü nə zaman bu mənalarda işlənsə, “oğul” sözü də bunun müqabilində “məxluq”, “məmluk” və s. kimi mənalarda işlənir.

Lügətdə “pak ruh” mənasında olan “müqəddəs ruh” sözü nə gəldikdə isə bu sözün iman ruhuna, aram qəlbə, vəhy mələyi-nə və həzrət Məsihdən (*səlahiyyət*) sonra gələcək peyğəmbərə aid olması Allaha aid olmasından daha münasibdir.

---

<sup>1</sup> Pavelin rumlulara yazdığı məktub, fəsil 8, 26 və 27-ci cümlələr.

<sup>2</sup> Yuhənnə incili, fəsil 14, 26-cı cümlə.

<sup>3</sup> Cabir ibn Həyyan İmam Sadıqin (*səlahiyyət*) elmin müxtalif sahələrində yetişirdiyi minlərlə tələbələrindən biridir və ona “kimyanın atası” ləqəbi verilib.

Xülasə, həm bu sözlərin əsil mənası, həm də onların “Əhdi-Qədim“ və “Əhdi-Cədid“ kitablarının bir çox yerində işlənmiş mənalar göstərir ki, bu sözlərdə məqsəd “üç Allah” deyil.

### **“Üçlük”də vəhdət qəbul oluna bilərmi?**

İşarə etdiyimiz kimi, “üçlük” məsələsini yaranan kilsədir. Buna görə də, kilsə çalışır ki, onu tövhid ilə uyğunlaşdırırsın. Bu isə kilsənin üzləşdiyi və çıxılmaz vəziyyətə düşdüyü ən çətin hallardan biridir. Çünkü 1-in 3-ə bərabər olması ( $1=3$ ) elə bir absurd məsələdir ki, ağıllı heç bir şəkildə onu qəbul etmir.

Onlar bu çətin vəziyyətdən xilas olmaq üçün müxtəlif yollara əl atsalar da onların heç biri etimad olunacaq bir nəticə deyil. O cümlədən:

1. Protestantlar və digər bir qrup inanır ki, bu məsələ bir sirdir və onu itaətkarlıqla qəbul etmək lazımdır. Onun haqqında müzakirə etmək faydasızdır. Onlar bununla istəyirlər ki, özlərini heç bir şəylə nəticələnməyən və məsələni daha da mürəkkəbləşdirən, başgicəlləndirən bir sıra mövzuların caynağından qurtarsınlar. Amma onlar unudurlar ki, hətta belə bir qeyri-məntiqi mövzuda da itaətkarlıq (təqlid) ağıllın qəbul edə biləcəyi məsələ deyil.

Başqa sözlə, bizim hansısa bir dinin və onun əsas princip-lərinin haqq olmasını qəbul etməyimiz əqli dəlillərə əsaslanır. Belə isə necə ola bilər ki, qeyri-əqli prinsiplərə malik bir dini əqli dəlillərlə isbat etmək mümkün olsun?!

“Üç şəxs”in (üç üqnum) vəhdətinə inanc bir növ, “ziddiyət”i (yaxud da ziddiyyətlə nəticələnən “əks”i) qəbul etmək deməkdir. Amma fəlsəfədə deyilir ki, iki ziddin bir yerə toplanmasının (yəni ziddiyyətin) qeyri-mümkünlüyü aksiomatik bir bılıkdir. Bu bılık elə bir bılıkdir ki, bütün zəruri (aksiom) və nəzəri məsələlər ona əsaslanır və bu biliyin qeyri-mümkünlüğünü qəbul etmədən heç bir biliyi – istər zəruri, istərsə də nəzəri olsun – isbat etmək olmaz.

Belə olan halda, biz bu cür məsələni itaetkarlığa əsasən kor-koranə şəkildə necə qəbul edə bilərik? Onu bir sərr hesab etmək olarmı?

2. Bəziləri də çalışır ki, sofistik məsələlər gətirməklə üçlükdə vəhdəti izah olunan bir məsələ kimi göstərsinlər. Məsələn, deyirlər: “Üç üqnumun (şəxsin) bir-biri ilə əlaqəsi Günəşin cisminin, istiliyinin və işığının əlaqəsinə bənzəyir və ya bu üçlüyün əlaqəsi odun cismi, işığı və istiliyinin rabitəsi kimidir. Ya da bir mənada “üç” və bir mənada da “vahid” olan ruh, düşüncə və sözə bənzəyir.

Məlumdur ki, bu cür bənzətmələr ümumi camaatı müəyyən həddə qane etsə də, amma elmi cəhətdən heç bir dəyəri yoxdur, çünki Günəşin cisminin onun işığı və istiliyi ilə çox böyük fərqi olduğunu bilirik. Cisim maddədir, istilik hər saniyədə müəyyən miqdardakı xüsusi dalgalardan yaranan xüsusi bir enerjidir. İşiq isə başqa bir enerjidir və böyük sürətə malik olan dalgalardan əmələ gəlir. Bunların heç biri digəri ilə eyni deyil. Əksinə, onların bir-biri ilə əlaqəsi səbəb-nəticə əlaqəsidir. Günəşin cismi digər ikisi üçün səbəb hesab olunur. Onun atomlarının bölünməsi nəticəsində işiq və istilik enerjiləri yaranır. Deyilən digər bənzətmələr də bu cürdür. Nəticədə, məsələ bu misallarla da həll olunmur.

3. Üçlükdə vəhdət məsələsi haqqında başqa bir izah da belədir:

Bir sıra filosof və ariflər “vəhdəti-vücud”a (panteizmə) inanmış və bir cəhətdən Allahın zatının varlıqlarla vəhdətdə olduğunu qəbul etmişlər. Yəni, həqiqi vəhdətə və kəsrətin (eyniliyin olmamasının) şərti olduğuna inanmışlar. Bu baxımdan ata Allah, oğul Allah və müqəddəs ruh arasında belə bir eyniliyi və ikinci ilə üçüncüyü “birincinin təcəllisi”, yaxud da hər üçünü də “vahid bir zatın cilvəsi” kimi qəbul etmək olar. Bu izah da müxtəlif cəhətlərə əsasən qəbul olunmazdır, çünki:

Birincisi: Vəhdəti-vücudun (panteizm) üç mənası var və onun iki mənası yanlışdır. O biri mənası qəbul olunsa da, onun bizim məsələ ilə əlaqəsi yoxdur. Bu üç məna aşağıdakılardır:

a) “Vücud” (varlıq) xarici obyektiv aləmdə vahid, şəxsi və öz-özünə var olan substantiv bir həqiqətdir. Bu vahid, şəxsi olan vücudden başqa, heç bir şey yoxdur və kəsrət “mümkünul-vücud”un mahiyyətlərdədir. Onlar bir sıra şərti fenomenlərdən ibarətdir. Onlar bu vahid, şəxsi “vücud”a söykənirlər və onun feyzinin ilgimləri sayəsində zahir olurlar. Buna termin olaraq “vəhdəti-vücud” deyirlər.

b) “Vücud” (varlıq) obyektiv aləmdə yalnızca vahid bir şəxsdir və müxtəlif “vücudlar” (varlıqlar) o vahid şəxsi vücudun cilvələridir. Buna əsasən, müxtəliflik və kəsrət (çoxluq) həmin bu vahid, şəxsi, həqiqi bir vücudun cilvələnməsi nəticəsində zahir olur. Deməli, hər nə varsa, həmin vahid vücud və onun cilvələridir və obyektiv səhnədə ondan başqa, heç bir şey yoxdur. Bu əqidəyə əsasən, “mahiyyət” vücudun müqabilində (hətta şərti olaraq qəbul olunsa da) müstəqil bir şey deyil və buna termin olaraq “vəhdəti-vücud” deyirlər.

Bu iki əqidənin yanlış olması fəlsəfədə isbat olunub.

c) “Vücud” məfhumunun vəhdəti. Yəni, obyektiv aləmdə müxtəlif vücudlar olsa da, hər bir cəhətdən qeyri-məhdud olan “vacibul-vücud” və hər bir cəhətdən məhdud olan “mümkünul-vücud”lar var. Amma vücudun zehində yeganə həqiqəti, vahid məfhumu və mənası var. Bu məna “yoxluğun”un ziddidir və tama-milə onun müqabil nöqtəsi hesab olunur. Bu vahid zehni həqiqət işığın həqiqəti kimi obyektiv aləmdə müxtəlif mərtəbələrə malikdir.

“Vəhdəti-vücud”un bu mənası (məfhumda vəhdət) düzgün olsa da, amma üçlükdə vəhdət və vəhdətdə üçlük məsələsi ilə heç bir əlaqəsi yoxdur. Çünkü bu, zehinə və o isə obyektiv aləmə

aid olan bir məsələdir. Zehni vəhdətin onların dediyi obyektiv vəhdətlə əlaqəsi yoxdur.

İkincisi: “Vəhdətdə üçlüy”ü vəhdəti-vücud kimi izah etmək açıq-aşkar xristianların dediyinin ziddinədir. Çünkü onlar aləmin həqiqi yaradıcısı olan ata Allahın əsas, qalanlarının isə onun cilvələri olmasına deyil, bu “üç üqnum”un (şəxsin) mahiyət və həqiqətcə bərabər, vahid mərtəbə, dərəcə və funksiyaya malik olmasına inanırlar.”<sup>1</sup>

Üçüncüüsü: Əgər bu izah düzgün olsa, ata, oğul və müqəddəs ruha məxsus deyil və bütün varlıq aləminə aid olur.

### **“Üç Allah”a inam azgınlıqların əsas qaynağıdır**

“Üçlük” haqqında qeyd etdiyimiz keçən mövzulardan bir neçə nəticə alınır:

1. Üçlük məsələsi müasir xristianlığa tutulan ən mühüm iradlardan biridir.

2. Üçlük məsələsi kilsənin bidət və xurafatlarından biridir. Hazırkı incillər və xristianlığın digər müqəddəs kitablarında bu haqda söhbət açılmayıb.

3. Üçlük məsələsi həzrət İsanın (*səlahiyyətində ifrata varmaqdan*) qaynaqlanıb. Onlar həzrət İsanın (*səlahiyyətində sagirdlərinin* onun haqqında belə bir əqidələri olmadığı halda, həzrət İsanı ilahiləşdirərək allahlıq mərtəbəsinə qaldırmış və onunla aləmin yaradanı Allah arasındakı vasitə olan müqəddəs ruhu üçüncü Allah kimi qəbul etmişlər.

4. Üçlük məsələsini itaətkarlıqla qəbul etmək olmaz, çünkü dinin fundamental məsələlərinin (üsulid-din) hamısı əqli cəhətə malikdir və itaətkarlığın ağılın zəruri hökmərinin ziddinə olması mümkün deyil. Həmçinin bu məsələnin digər izahlarının da heç bir elmi dəyəri yoxdur.

---

<sup>1</sup> “Müqəddəs Qamus”, səh. 344-345.

**5.** İncillerdə “ata” və həmçinin “vaptiz” mərasimində işlədilən “ata, oğul, müqəddəs ruh” ifadələri heç bir şəkildə üçlük məsələsinə dəlalat etmir.

**6.** Üçlük məsələsi xristianlıqda bir çox xurafat və fəsadların mənşəyi olub. Onların bəzilərinə işaret olundu, bəzilərinə də gələcəkdə işaret edəcəyik.

Ümumi şəkildə səmavi dinlərin tərəfdarlarının sürükləndiyi əksər fəsadların onların tövhid prinsipindən uzaqlaşmasından qaynaqlandığını söyləmək olar. Həmin səbəbdən, peyğəmbərlər (*səlahi*) hər şeydən çox bu prinsipin gücləndirilməsinə və müxtəlif formalarda təzahür edən şirk və bütpərəstliyin köklərini kəsməyə çalışırdılar.

Beləliklə, üçlük məsələsi və onun nəticələri xristianlığın simasını tamamilə dəyişdirmiş, fəsadı isə “Allahitanıma” mövzusundan “nübüvvət” (peyğəmbərlik) mövzusuna sirayət etmiş, nəticədə Allahın əzəmətli peyğəmbəri həzrət İsa (*aleyhi salam*) tamamilə özünün həqiqi simasından fərqlənən bir simada təqdim olunmuşdur.

Bu düz yoldan sapmalar da bəndəciliyə, əxlaqi məsələlərə, bütün dini qanun və göstərişlərə təsir qoymuş, onları tamamilə öz dairəsindən xaric edərək dəyişdirmişdir. Günahı bağışlamaq, bağışlanma məktubu satmaq, yanlış mənalarda (yəni, layiq olmadığı formasında, Allahın izninə bağlı olmadan) irəli sürürlən şəfaət mövzuları, xanım Məryəm (*aleyhi salam*) və İsa Məsihin (*aleyhi salam*) heykəllərinə pərəstiş etmək və s. kimi məsələlər bu xəbis ağacın acı meyvələrindəndir.

Həmin səbəbdən, əgər biz xristianlıqdakı bütün azmaların əsas kökünün bu üçlük məsələsində və İsa Məsih (*aleyhi salam*) şəxsiyyətində qəluvv etməkdə olduğunu söyləsək, mübaliğə etmiş olmarıq.

Yalnızca xristianlığın müxalifləri tərəfindən ortaya atılan yox, hətta xristianlığa inanan əksəriyyət tərəfindən rəsmi şəkil-

də tanınan “elmin dindən ayrı olması” məsələsinin də zahirdə üçlük məsələsindən qaynaqlandığı məlum olur. Onlar hətta elm və dinin əhatə dairəsini ümumiyyətlə, bir-birindən ayırmış və aşkarcasına deyirlər ki, biz bütün dini məsələlərin ağıl və elmlə uyğun olmasını gözləməməliyik. Əksinə, onların bir-biri ilə uyğun gəlməməsi də mümkünndür.

### Xristianların nəzərində İsa Məsihin <sup>(aleyhiss)</sup> şəxsiyyəti

Xristianların əqidə prinsiplərini bürüyən zülmət, məchulluq və ziddiyətlər İsa Məsihin <sup>(aleyhiss)</sup> şəxsiyyətini də öz əhatəsinə alaraq onu qeyri-müəyyən hala salıb.

Şübhəsiz, xristianlar həzrət İsanı <sup>(aleyhiss)</sup> biz müsəlmanlar kimi böyük bir peyğəmbər olaraq tanımlırlar, əksinə onlar həzrət İsanı <sup>(aleyhiss)</sup> peyğəmbərdən üstün bir varlıq hesab edirlər. O, xristianların nəzərində Allah və Allahan oğlu, qurban verilən və bəşəriyyəti günahlardan xilas edən biridir.

Amerikalı Mister Haks öz kitabında İsa Məsih <sup>(aleyhiss)</sup> haqqında belə yazır: “Bizim Allahımıza “İsa Məsih” ləqəbi verilib, çünkü o, xidmət etmək və qurban verilmək üçün nəzərdə tutulub... Qadının nəslində məqsəd həmin mübarək varlıqdır... O, Şeytan və ilanın nəslini məğlub edəcək... və Məsihin dabanını sancmaqda məqsəd budur ki, ona əziyyət etdirər və qətlə yetirdilər. Amma o həzrət sonunda Şeytanın və onun nəslinin boynunu vurdu, çünkü günah və ölümə qalib geldi.”<sup>1</sup>

Onlar inanırlar ki, peyğəmbərlərin seçilməsində məqsəd Allahan iradəsini elan və dinin işlərini islah etməkdir. Xüsusilə də, peyğəmbərlərin əsas və ümumi hədəfi İsa Məsihin <sup>(aleyhiss)</sup> gəlişi və aləmin xilas olması haqqında xəbər vermək olmuşdur. Peyğəmbərlər fəal və təsirli qüvvələr olublar və öz qövmlərini düz

---

<sup>1</sup> “Müqəddəs Qamus”, səh. 806. “Şeytan və ilanın nəslinin boynunu vurmaq” dedikdə Tövratda “Yaranış” kitabının 3-cü fəslində Adəmin <sup>(aleyhiss)</sup> yaradılması haqqındaki məsələyə işarə olunur.

yola hidayət edirdilər. Siyasi səhnəyə geniş şəkildə müdaxilə edirdilər.<sup>1</sup>

Bu izahdan belə nəticə alınır: Müasir xristianların əqidəsinin əksinə olaraq hazırkı incillərdən çox gözəl şəkildə aydın olur ki, digər peyğəmbərlər kimi İsa Məsihin *(səlahiət)* göndərilməsində hədəf insanların hidayəti, onların aləmin yaradanına tərəf yönləndirilməsi və nəsihət, müjdə, tövbə və yol göstərmək vəsitiylə günahlardan xilas edilməsi olmuşdur.

Luka incilində belə oxuyuruq: “O, hər şəhəri və kəndi gəzdi. O, nəsihət edir, insanları Allahın hakimiyyət və mələkut dərgahı ilə müjdələyirdi, o 12 nəfər də onunla idi.”<sup>2</sup>

Bu və digər incillər həzrət İsanın *(səlahiət)* nəsihətləri, xütbələri, Allaha tərəf hidayət etməsi ilə doludur.

Yuhənnanın incilində bu ifadələr həzrət İsanın *(səlahiət)* dilindən dəfələrlə təkrar olunmuşdur.

**1.** “Məni göndərən Haqdır.” (8-ci fəsil, 26-cı cümlə)

**2.** “Mən Allah tərəfindən göndərilmişəm, çünkü mən öz tərəfimdən gəlməmişəm, məni o göndərib.” (8-ci fəsil, 42-ci cümlə)

**3.** “Məni göndərən Ata da mənə şəhadət verir.” (8-ci fəsil, 18-ci cümlə)

Əvvəllər işarə etdik ki, xristianların müqəddəs kitablarında “ata” sözü “yaradan”, “xalıq”, “malik” və “sahib” mənasında gəlmişdir. Bu məsələyə Yuhənnanın incilinin 8-ci fəslində də şahid var.

Bütün bu ifadələr həzrət İsanın *(səlahiət)* özünü Allahın peyğəmbəri və göndərdiyi elçisi kimi tanıtdırdığını göstərir. Bu isə kilsə rəhbərlərinin dəvətinin əksinədir.

---

<sup>1</sup> “Müqəddəs Qamus”, səh. 874.

<sup>2</sup> Luka incili, fəsil 8, 1-ci cümlə.

Bundan başqa, incillərdə dəfələrlə İsa Məsih (*səlahis*) haqqında “insanoğlu” ifadəsi işlənmişdir. “Müqəddəs Qamus” kitabının müəllifi yazar: “Həzrət İsa (*səlahis*) haqqında bu ifadə 80 yerdə işlənmişdir!”<sup>1</sup> Bu da həzrət İsanın (*səlahis*) onu bir bəşər olaraq tanımalarına təkid etdiyini bildirir.

Daha maraqlısı budur ki, Matta incilinin açıq-aşkar dediyinə əsasən, həzrət Məsih (*səlahis*) ibadət və bəndəciliyin yalnız Allaha məxsus olduğunu deyirdi. O deyir: “Bu zaman İblis onu (Məsihi) çox hündür bir dağa apardı. Aləmin bütün ölkələrini və cah-cəlalını ona göstərərək dedi: “Əgər mənə səcdə etsən, bütün bunların hamısını sənə verərəm”. Bu zaman İsa (*səlahis*) ona dedi: “Uzaqlaş ey Şeytan! Çünkü əmr olunub ki, yalnız özünün tanrı olan Allahına səcdə et və yalnız ona ibadət et!”<sup>2</sup>.

Buradan həzrət İsanın (*səlahis*) imtahan zamanı Şeytanın hiyləsinə uymadığı və belə bir böyük hədiyyə qarşısında ona səcdə etmək dəvətini qəbul etmədiyi, əksinə “İbadət tanrı olan Allahın zatına məxsusdur!” – deyə cavab verdiyi çox aydın şəkildə məlum olur. (“Tanrı olan Allah” sözü aləmi yaradana aid bir ifadədir).

Bu ifadələrdən İsa Məsihin (*səlahis*) yalnızca tək olan Allaha ibadət etməyə tərəf çəgirdiği və bu gün xristianlar arasında geniş yayılmış Məsih (*səlahis*) və həzrət Məryəmə (*səlahis*) ibadət edilməsinin bir bidət olması nəticəsi əldə edilir.

### **İsa Məsihin (*səlahis*) dünyaya gəlməsi və onun əsil-nəsəbi**

Dörd incildən ikisində (Matta və Lukada) həzrət İsanın (*səlahis*) dünyaya gəlməsi və onun əsil-nəsəbi haqqında daha geniş məlumat var və müxtəlif cəhətlərə görə diqqətə layiqdir.

Matta incilində belə oxuyuruq: “İsa Məsihin şəcərənaməsi: İsa Məsih Davudun oğlu, Davud İbrahimin oğlu – İbrahim

<sup>1</sup> “Müqəddəs Qamus”, səh. 806.

<sup>2</sup> Matta incili, fəsil 4, 9 və 10-cu cümlələr.

İshaqın, İshaq Yəqubun, Yəqub Yəhuda və qardaşlarının atası idi... Daha sonra yazır: Və Məttan Yəqubun atası və Yəqub da Məryəmin (*səlahis*) həyat yoldaşı Yusifin atası idi. İsa Məsih (*səlahis*) ondan dünyaya gəldi. İsa Məsihin (*səlahis*) dünyaya gəlməsi bu cür olmuşdu: Onun anası Məryəm (*səlahis*) Yusif ilə nişanlanmışdı. Məryəmin müqəddəs ruh tərəfindən hamilə olduğunu bildilər, onun həyat yoldaşı xeyirxah bir Allah bəndəsi idi. O, Məryəmi (*səlahis*) rüsvay etməmək üçün onu gizlində tərk etdi. Amma o, bu hadisə üzərində düşünürdü, birdən Allahın mələyi onun yuxusuna gəlib dedi: "Ey Davudun oğlu Yusif! Öz həyat yoldaşın Məryəmi yanında saxlamaqdan qorxma, çünkü onun bətnində olan müqəddəs ruh tərəfindəndir və o, dünyaya bir oğlan gətirəcək və onun adını İsa qoyacaqsan və o öz ümmətinini günahlardan paklayacaq..."

Yusif yuxudan oyandıqda Allahın mələyi ona əmr etdiyi kimi elədi və öz həyat yoldaşını evə gətirdi. Yusif Məryəm özünün birinci oğlunu dünyaya gətirənə qədər onu tanımadı<sup>1</sup> və o körpəyə İsa adını qoydu.<sup>2</sup>

Luka incilində isə belə yazır: "...6-cı ayda (Yəhyanın anası Elizabetin hamiləliyinin 6-cı ayı) Cəbrail (*səlahis*) Allah tərəfindən Cəlilin Nasirə adlı şəhərinə göndərildi. Davudun ailəsindən Yusif adlı bir kişinin bakirə nişanlısının yanına və o bakirə xanımın adı Məryəm (*səlahis*) idi..."

Məlek ona dedi: "Qorxma, ey Məryəm! Çünkü Allah tərəfindən sənə nemət verildi və sən indi hamiləsən. Dünyaya bir oğlan uşağı gətirəcəksən və onun adını İsa qoyacaqsan. O, böyük və kəramətlı insan olacaq. Uca Tanrıının oğlu adlanacaq. Tanrı olan Allah atası Davudun taxtını ona əta etdi..."

<sup>1</sup> Belə nəzərə çarpır ki, "onu tanımadı" cümləsində məqsəd Yusif Məryəmin (*səlahis*) hamiləlik dövründə ona yaxın durmadı (yəni, onunla cinsi münasibətdə olmadı).

<sup>2</sup> Matta incili, 1-ci fəsil, 1-25-ci cümlələr.

Məryəm (*aleyhissalāt*) dedi: “Bu necə ola bilər? Bir halda ki, mən heç bir kişi tanımamışam.”<sup>1</sup>

Mələk dedi: “Müqəddəs ruh sənə tərəf gələcək və Uca Həzrətin qüdrəti sənə nazil olacaq. Buna görə də o müqəddəs körpə Allahın oğlu olacaq.”<sup>2</sup>

İndi isə yuxarıdakı ifadələri araşdırıraq:

1. Bir yerdə həzrət İsa (*aleyhissalāt*) Yusifin oğlu kimi göstərilib. (Belə ki, yazılır: Yəqub Məryəmin (*aleyhissalāt*) həyat yoldaşı Yusifin atası idi və İsa Məsih (*aleyhissalāt*) ondan dünyaya gəldi. (Məsihin əsil-nəsəbi kitabına istinadən) İsanın onun atası kimi tanıtırlılan Davudla rabitəsi nəccar Yusifin vasitəsi ilədir. (“Allah atası Davudun taxtını ona bəxş edəcək.”).

Başqa bir yerdə isə yazılır: “Allahın oğlundur (Uca Həzrətin oğlu kimi tanınacaq)”.

Digər bir yerdə də belə yazılır: “Onun bətnində olan müqəddəs ruh tərəfindəndir.“.

İndi isə görün, bu ifadələr bir-biri ilə ziddiyət təşkil edirmi, ya yox?

İnsafla yanaşdıqda, görürük ki, bu ibarədən önce və sonrakı şahidlər bunların bir-biri ilə uzlaşacağına göstərir, çünkü qeyd olunan ibarələrin hamisindən belə nəticə alınır ki, Yusif İsa Məsihin (*aleyhissalāt*) həqiqi atası deyildi. Əksinə, onun atalığı hesab olunurdu və bu da camaat arasında məcazi mənada “ata” adlanır.

Yusifin “həyat yoldaşı” adlanması da onun nişanlı olmasına görə idi, çünkü Matta incilinin yuxarıda qeyd etdiyimiz ifadə-sindən nəticə alınır ki, Yusif həzrət Məryəmlə (*salāt*) sonralar evləndi və həzrət İsa (*aleyhissalāt*) dünyaya gələnə kimi ona yaxın durmadı (“Məryəmi tərk etdi” sözündəki məqsədin “nişanı pozması” olması nəzərə çarpır).

---

<sup>1</sup> Yəni, heç bir kişi ilə yaxın olmamışam.

<sup>2</sup> Luka incili, fəsil 1, 26-35-ci cümlələr.

İsa Məsihin (*aleyhissalat*) doğulmasının müqəddəs ruha nisbət verilməsi buna görədir ki, müqəddəs ruh onun doğulmasında bir vasitə idi.

Həmçinin, ona “Allhın oğlu” deyilməsi də bu əmrin Allah tərəfindən göndərilməsi və onun mələyi vasitəsilə icra olunmasına görədir. Luka incilində yazılır: “Müqəddəs ruh sənə tərəf gələcək və Uca Həzrətin qüdrəti sənə nazil olacaq. Buna görə də o müqəddəs körpə (doğulan) Allahın oğlu olacaq”.

2. Yusif həzrət Məryəmin (*aleyhissalat*) hamiləlik dövründə ona yaxın durmadı və Məsih (*aleyhissalat*) bakirə (toxunulmamış) Məryəmdən dünyaya gəldi. Amma digər incillərin cümlələrindən alınan nəticəcəyə əsasən, Məryəm (*aleyhissalat*) həzrət İsadən (*aleyhissalat*) sonra dünyaya başqa bir övlad da gətirdi və ona bəzən “Tanrıının qardaşı” da deyilir (əlbəttə, tanrı dedikdə, “bələdçi”, “sahib”, “rəhbər” başa düşülür və “qardaş” da “anabir qardaş” deməkdir).

3. İsa Məsihin (*aleyhissalat*) dünyaya gəlməsi haqqında yuxarıdakı iki incilin açıq-aşkar ifadələrindən incillərdə həzrət İsaya (*aleyhissalat*) “Allahın oğlu” deyilməsinin yalnız Allahın ona xüsusi diqqət yetirməsi və qeyri-adi şəkildə doğulmasına görə olduğu çox aydın şəkildə başa düşülür. Bununla da iki məşhur incilin əsas mətnində qeyd olunan əsil-nəsəb (soy) kilsənin həzrət Məsihin (*aleyhissalat*) doğulması haqqında düzəltdiyi bütün xurafat və yalanların üzərindən xətt çekir.

Məsələnin izahı: Kilsə İsa Məsihin (*aleyhissalat*) qeyri-adi doğumuunu onun Allahın oğlu olmasına səbəb gətirməyə çalışır və hər yerdə ata Allah, oğul Allah deyir. İncillərdə gələn ata və oğul ifadələrini də öz iddiasına bir dəlil hesab edir.

Maraqlısı budur ki, onların çoxu Allahın oğlu ləqəbinin həzrət İsaya (*aleyhissalat*) məxsus olduğunu qəbul edir və bu ləqəb ondan başqa, heç kimə aid deyil. “Müqəddəs Qamus”da oxuyuruq: “Allahın oğlu sözü bizim xilaskarımız və qurban edilənimizin ləqəblərindən biridir və başqa heç kimə aid deyil...Əlamətlərdən

həqiqi oğulda məqsədin Allah olmadığı məsələsinin məlum olması hələ istisnadır.”<sup>1</sup>

Amma bu mövzu həm əqli baxımdan, həm də incillərin mətninə əsasən tamamilə yanlışdır.

Birincisi, kilsə hələ Allahın oğlu mövzunun nə demək olduğunu aydınlaşdırıa bilməmişdir.

Şübhəsiz, məqsəd cismani doğuluş deyil, çünki bu zaman o, iki cismani fərdə (ər-arvad) və cinsiyyət orqanına möhtac olur. Belə bir şey isə Allah haqqında əsla heç bir məna daşılmır. Bundan başqa, kilsənin özü də təsdiq edir ki, onların məqsədi bu deyil.

Buna görə də, doğulmaqdə məqsəd bəzən onların özlərinin də “İsa Məsihin (*səlahihs*) dünyəvi cəhəti həzrət Məryəmdən (*səlahihs*), mənəvi cəhəti isə Allahdandır.” dediyi kimi, mənəvi və ruhani təvəllüd (doğuluş) olmalıdır.

Burada da belə bir sual meydana gəlir: “Mənəvi doğuluşun İsa Məsihin (*səlahihs*) Allahın yaratdığı üstün məxluqu və xüsusi bəndə olmasından, onunla Allah arasında həddən artıq sıx bağlılıq və dostluğun varlığından başqa, digər bir mənası ola bilərmi?”

Aydındır ki, “oğul” sözü burada həqiqi deyil, məcazi məna daşıyır. Hətta həmin mənanı Allahın digər bəndələr və gəndərdiyi xüsusi şəxslər haqqında da işlətmək olar və bu, yalnız İsa Məsihə aid deyil. Mənəvi və ruhani oğul haqqında bundan başqa, digər məna təsəvvür oluna bilməz.

Bundan əlavə, onların “üçlüy”ə, üç Allahın vəhdətinə və bu üç şəxsin eyni dərəcədə və məqamda bərabərliyinə və eyniliyinə olan inancları heç bir şəkildə bu məsələ ilə uyğun gəlmir, çünki onların nəzərincə, hər üç “üqnum” eyni məqam və mərtəbəyə malikdir. Bununla yanaşı, onlardan hər hansı birinin ata,

---

<sup>1</sup> “Müqəddəs Qamus”, səh. 345.

digərinin isə oğul adlanması hansı mənada olur-olsun düzgündür.

İkincisi, Əhdi-Qədim və Əhdi-Cədiddin kitablarında “oğul” sözünün dəfələrlə İsa Məsihdən *(səlahiət)* başqasına da aid olmasını isbat edən çoxlu nümunələr vardır. Həmin söz hər yerdə də Allahın “xüsusi bəndəsi”, “seçərək yaratdığı şəxs” mənasında gəlib. O cümlədən:

Bəzi yerlərdə həzrət Adəmə *(səlahiət)* aid olunur. Luka incilində belə oxuyuruq: “İsanın *(səlahiət)* özü təbliğə başlayanda 30-a yaxın yaşı var idi və camaatın gümanına əsasən, o, Allahın oğlu Adəmin *(səlahiət)*, ... və Lavinin oğlu Mattatın, onun oğlu Halinin, onun oğlu Yusifin oğludur.<sup>1</sup>

Bəzi yerlərdə də “mələklərə” Allahın oğulları deyilir. Əhdi-Qədim kitablarında Əyyub *(səlahiət)* haqqında belə yazır: “Uluzlar səhər bir-birləri ilə zümzümə edəndə və Allahın bütün oğulları şəhər avaza başlayanda.”<sup>2</sup>

Başqa yerdə də “möiminlərə” Allahın oğulları deyilib. O cümlədən, Pavelin rumlulara yazdığı məktubda belə gəlib: “Allahın ruhu ilə bütün hidayət olunanlar onun oğullarıdır. Bəndəlik ruhunu tapmadığınız üçün qorxun. Əgər oğulluq ruhunu tapsaq, onu “Ey Ata!” deyə çağıracağıq. Həmin ruh şəhadət verir ki, biz Allahın oğullarıyız.”<sup>3</sup>

Möiminlər haqqında bu ifadə tərzi Pavelin korintililərə yazdığı ikinci məktubunda da görünür: “...Və mən sizə ata olacağam, siz də mənim oğullarım və qızlarım, (bunu) mütləq qadır olan Allah deyir.”<sup>4</sup>

---

<sup>1</sup> Luka incili, fəsil 3, 23-28-ci cümlələr.

<sup>2</sup> “Əyyub” bölməsi, fəsil 38, 7-ci cümlə.

<sup>3</sup> Pavelin rumlulara yazdığı məktub, fəsil 8, 14-16-ci cümlələr.

<sup>4</sup> Pavelin korintililərə yazdığı ikinci məktub, fəsil 6, 18-ci cümlə.

Buna görə də şübhə qalmır ki, oğul sözünün İsa Məsihə <sup>(aleyhis-salam)</sup> aid olması sözün əsil mənasında deyil və yalnız ona aid edilmişdir.

### **İsa Məsihin <sup>(aleyhis-salam)</sup> həyatının sonu**

Hər dörd incilin sonunda İsa Məsihin <sup>(aleyhis-salam)</sup> çarmixa çəkilərək qətlə yetirilməsi haqqında geniş məlumatlar var. Onların külliyyatı eynidir, lakin cüziyyatında böyük fərqləri var. Ümumi olaraq hadisənin xülasəsi belədir:

İsa Məsih <sup>(aleyhis-salam)</sup> həyatının son gecəsində şagirdləri ilə söhbət edirdi. O öz ölümü haqqında danışarkən birdən bir qrup şəxs əllərində qılınc və taxta sabiq başçılar tərəfindən gəldilər və onun 12 həvarisindən biri olan İskaryot onu tanıdı. İsa Məsihi <sup>(aleyhis-salam)</sup> tutdular. Şagirdlər və sabiq başçıların məmurları arasında dava-dalaş düşdü. Amma çox keçmədən bütün şagirdlər qaçıdı. Onlar da Məsihi <sup>(aleyhis-salam)</sup> tutdular və sabiq başçının evinə apardılar. Onun şagirdlərindən biri olan Piter (Pyotr) uzaqdan onları təqib edərdi və axırda gəlib sabiq başçının evinə çatdı.

Sabiq başçı onu öldürmək üçün dəlil tapmağa çalışırdı. Buna görə də çoxlu şəxslər gəldi və onun əleyhinə yalan şəhadətlər verdilər. Amma onların şəhadətləri bir-biri ilə uyğun gəlmədiyi üçün sabiq başçı qane olmadı. O, axırda şəxsən İsadən <sup>(aleyhis-salam)</sup> soruşdu: “Sən mübarək Allahın oğlu Məsihsən?”.

Həzrət İsa <sup>(aleyhis-salam)</sup> dedi: “Mənəm və görəcəksiniz ki, qüdrətin sağ tərəfində əyləşən insan oğlu səma buludları arasında gəlir.”<sup>1</sup>

Sabiq başçı bu sözü (yəni, Allahın oğlu olması, yaxud da peyğəmbərlik iddiasını) eşitməklə onun küfr hökmünü verdi və hamı da bu hökmü təsdiqlədi.

Bu arada köhnə kənizlərdən birinin diqqətini Məsihin <sup>(aleyhis-salam)</sup> məşhur şagirdi Piter çəkdi. O eyvanda (odun yanında) özünü isi-dirdi. Kəniz onu camaata tanıdırdı. Onlar iki-üç dəfə Piterdən

---

<sup>1</sup> Mark incili.

soruşdular, amma o, həzrət İsa (صلی اللہ علیہ وسالہ وآلہ وسلم) ilə əlaqəsi olduğunu inkar etdi. Hətta onu nifrin də etdi. And içdi ki, onu tanımır və onlar da Piterdən əl çəkdi!

Sabiq başçılar Məsihi qandallayaraq Romanın padşahı Qeyserin valisi Pilatesə təslim etdilər. Pilates ondan iqrar etməsini və ona nisbət verilən yəhudilərə padşahlığı etiraf etməsini istəsə də, o etiraf etmədi (həqiqətdə, sabiq başçılar onu dini əqidələrlə müxalifətçilik günahı ilə məhkum edirdilər, Pilates isə siyasi bir günahı, onun ölkə rejimi ilə müxalifətçiliyini axtarırdı).

Pilates günah tapmadıqda onu azad etmək istəyirdi. Amma sabiq başçılar ayağa qalxdı və qoymadı. O da Məsihi (صلی اللہ علیہ وسالہ وآلہ وسلم) onlara təslim etdi ki, onunla nə istəyirlər etsinlər və bununla da öz əlini onun qanına bulamaqdan uzaq saxlaşın.

Camaat Məsihi (صلی اللہ علیہ وسالہ وآلہ وسلم) çarmixa çəkmək üçün çölə çıxardı. Ona qırmızı rəngli paltar geyindirdilər. Başına da tikanlı bir tac qoydular. Onu məsxərə edərək belə deyirdilər: “Salam olsun sənə, ey yəhudilərin padşahı!” Ona ağızlarının suyunu atırdılar...

Sonra onu yəhudilərə padşahlıq iddiası ilə məhkum edərək edam hökmünü yazdılar və iki nəfər oğru ilə birlikdə dara çəkdilər (Məsih (صلی اللہ علیہ وسالہ وآلہ وسلم) ortada, iki oğru isə yanlarda idi, bu, onun daha da ləkələnməsi üçün idi).

Bəziləri onu bu halda məsxərə edərək deyirdi: “Bu ki, iddia edirdi başqalarını xilas edəcək, bəs niyə özünü qurtara bilmir? Bizim ona iman götirməyimiz üçün çarmixdan niyə enə bilmir?”<sup>1</sup>

O, neçə saat çarmixda qaldı və ömrünün son anlarında dedi: “*İli, İli, kəma səbəqtəni*” yəni İlahi, İlahi! Niyə məni tək qoydun?”<sup>1</sup>

Çox kecmədi ki, o ucadan səsləndi və can verdi. Bu zaman aləmdə qəribə hadisələr baş verdi.

---

<sup>1</sup> Mark incili.

Axşam Yusif Pilatesin yanına gəldi və İsanın <sup>(aleyhi-s-səlam)</sup> cəsədini təhvil aldı. Onu kəfənə bükərək bir bağın ortasında daşdan yonulmuş bir qəbirə yerləşdirdi. Başı üzərinə də böyük bir daş qoydu.

Bir qrup Pilatesə dedi: “O iddia edirdi ki, üç gündən sonra qəbirdən qalxacaq. Ona görə də yaxşı olardı ki, qəbirin başı üstünə bir neçə gözətçi qoyasan, çünki şagirdləri onun cəsədini oğurlayıb sonra da “o dirildi!” deyə bilərlər.” Pilates də qəbirin başı üzərinə gözətçilər təyin etdi.

Amma üç gündən sonra Məryəm Maqdalena və başqları qəbirin yanına gəldilər. Gördülər ki, daş diyirlənib cəsəd isə qəbirdə yoxdur. Bu zaman, İsa <sup>(aleyhi-s-səlam)</sup> Məryəm Maqdalenaya təcəlli edərək göründü və ona başa saldı ki, dirilib. Ona dedi ki, şagirdlərə xəbər versin. Amma onlar inanmadılar. Sonralar Məsihin <sup>(aleyhi-s-səlam)</sup> özü onlara göründü və camaatın rəhbərliyini onlara tapşırıdı və dedi ki, tezliklə özü və onların atasının, özü və onların Allahının yanına səmaya gedəcək. Başqa bir qrup da onu elə həmin dünyəvi bədəndə gördülər və sonra da o gözdən itdi.

Bu, Məsihin <sup>(aleyhi-s-səlam)</sup> çarmixa çəkilməsi və dirilməsi haqqında dörd incilin xülasəsi idi. Daha çox əfsanəyə bənzəyən bu sərgüzəştlər müəyyən cəhətlərə görə diqqətə və təhqiq olunmağa layiqdir.

## Son

*2011-ci il, iyun ayı*

## Mündəricat

Ön söz.....	3
Müstəmləkəciliyin (kolonializmin) “sarvanları” .....	3
DÜNYANIN BÖYÜK DİNLERİ .....	5
XRİSTİANLIQ .....	6
<b>DÖRD İNCİL VƏ XRİSTİANLIĞA DAİR DİĞƏR KİTABLARIN ARAŞDIRILMASI .....</b>	<b>10</b>
İncillər səmavi kitablardır mı? .....	15
İsa Məsihin şagirdləri.....	20
İncillər və Əhdi-Cədidi digər kitablarının məzmunu .....	26
İsanın “tanrı” olması .....	26
Məsihin ilk möcüzəsi .....	27
Mariya Maqdalena dastanı.....	31
Xristianlıqda boşanmanın hökmü .....	33
Məntiqdən kənar bir hökm .....	36
Təbii bir ehtiyacla mübarizə .....	39
İslamda evlilikdən imtina .....	42
<b>XRİSTİANLIĞA QISA BİR BAXIŞ .....</b>	<b>44</b>
Bütün insanlar zətən günahkardır .....	51
İsa Məsihin ( <i>səlahis</i> ) qurban olması ilə bəşəriyyətin günahlarının satın alınması .....	54

Məsihin özünü “qurban verməsi” və “nicat” məsələsinə bəraət qazandırmaq .....	57
İslam və “nicat” mövzusu .....	60
<b>XRİSTİANLARIN ƏQİDƏSİ</b> .....	62
“Tövhid” və “üçlüy”ün qeyri-adiliyi .....	66
“Üçlük”də vəhdət qəbul oluna bilərmi? .....	69
“Üç Allah”a inam azğınlıqların əsas qaynağıdır .....	72
Xristianların nəzərində İsa Məsihin <small>(aleyhişsəf)</small> şəxsiyyəti .....	74
İsa Məsihin <small>(aleyhişsəf)</small> dünyaya gəlməsi və onun əsil-nəsəbi .....	76
İsa Məsihin <small>(aleyhişsəf)</small> həyatının sonu .....	82